



"SƏS" qəzeti mənim
ürün ən əxiz qəzəldir



№ 071 (6996)

25 aprel 2024-cü il.
Qiyməti 60 qəpik

"Le Monde" qəzeti Azərbaycanın
regionda yaratdığı yeni reallıqdan
başs edən məqalə yayıb

Le Monde INTERNATIONAL ACTUALITES ÉCONOMIE VIDÉOS DÉBATS CULTURE LE MONDE DU MONDE SERVICES

L'Azerbaïdjan s'affirme comme puissance régionale
Préfutant de l'affaiblissement militaire de l'Arménie et de son ancien allié russe, Bakou obtient le départ des soldats russes du Haut-Karabakh, ainsi que des concessions territoriales de la part de Kiev, tandis que, dans le pays, la répression contre l'opposition se poursuit.

Édition du jour
Date du jeudi 25 avril
Le Monde
En avant, les familles d'Algérie et la paix de l'Afghanistan
Lire le journal numérique
Lire les éditions précédentes

3

Azərbaycan - Qırğızistan: Yüksələn strateji tərəfdaslıq



2

Prezident İlham Əliyev: "Biz ənənəvi tərəfdşalarımızla,
qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk"

Erməni kilsəsinin ƏNƏNƏVİ POZUCULUQ MİSSİYASI



5



8

İtirdiyimiz xüsusiyyətlər:
mərhəmət



10

Qeydiyyatda olmaq pay
 hüququdur?



16

Küçələrdə
qalan
sənəşinlər



9

Oli Kərimli dağidıcı
mükəllifətin "qrant
yeyən" dəlləli
hesab olunur



14

Azərbaycan - Qırğızistan: Yüksələn strateji tərəfdaşlıq

Prezident İlham Əliyev: "Biz ənənəvi tərəfdaşlarımızla,
qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk"

Azərbaycanın xarici siyasetindən türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini teşkil edir, Azərbaycan Türk Dövlətləri Təşkilatının fealiyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu baxımdan Qırğızistanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur. Qırğızistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Öten dövr ərzində bu iki dost və qardaş dövlət və onlarının təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO, Şanxay təşkilatı çərçivesində həmişə bir-birini dəstəkləyib. Azərbaycanın Qoşulmama Hərəkatındaki sədri müddətinin uzadılmasında Qırğızistanın bir mənali olaraq açıq dəstək vermesi də məhz bu məntiqə əsaslaşdır.



"QIRĞIZISTAN PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİ İKİ ÖLKƏ ARASINDA DOSTLUQ VƏ QARDAŞLIQ MÜNASİBƏTLƏRİNİN MÖHKƏMLƏNMƏSİ İŞİNƏ TÖHFƏ VERƏCƏK"

Hər iki dövlətin prezidentlərinin rəsmi səfərləri və səfer çərçivəsində müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması əlaqələrin müsbət dinamika ilə inkişafına təkandır. Azərbaycan və Qırğızistan arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum", "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" və s. daxil olmaqla, müxtəlif sahələri əhəda edən sənədlər imzalanıb. İmzalanan sənədlərdən sırasında olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə əlaqələrin təməlini möhkəmlənməsində müstəsnadır.

Qırğızistan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri əlaqələrin daha da inkişafına öz təsirini göstərəcəkdir. "Qırğızistan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və

qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qırğızistan Prezidenti Sadır Japarov ilə mətbuatlı bəyanatında bildirib. İkiterəfli sənədlərin imzalanmasının önemini qeyd edən dövlət başçısı vurgulayıb ki, bu sənədlər bir çox halda ikiterəfli münasibətlərin gelecek inkişafını müəyyən edəcək. "Onlardan hər biri böyük əhəmiyyət kəsb edir. Sadır Nurqujoyeviçə imzaladığımız birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm", - deyə Prezident İlham Əliyev eləvə edib. Bu sənədin imzalanması praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızistan arasında strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir.

"QIRĞIZ RESPUBLİKASI İLƏ DƏ ƏMƏKDAŞLIQ XÜSUSİ ƏHƏMİYYƏT DAŞIYIR"

Cənab Prezident onu da bildirib ki, biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Azərbaycanı və Mərkəzi Asiyani əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir. Bu gün Mərkəzi Asiya regionunun, Azərbaycanın yerləşdiyi Xəzər regionunun və Cənubi Qaf-

qazın çox mühüm əhəmiyyət kəsb etdiyini vurgulayan dövlətimizin başçısı xüsusən enerji, nəqliyyat və ticaret sahələrində böyük potensialın olduğunu bildirib. "Ən önemlisi, biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Qırğız Respublikası ilə də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Vurğulamaq yerine düşər ki, Azərbay-



canla Qırğızistan arasındaki uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızistan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Ulu Önder 1995-ci ilin avqustunda Türkilli Dövlət Başçılarının III Zirvə Görüşü və "Manas" eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərde iştirak etmək üçün ilk dəfə Qırğızistana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızistanda səfirliliyi, 2008-ci ildə Qırğızistandan Bakıda səfirliliyi fəaliyyətə başlayıb.

DOSTLUQ VƏ QARDAŞLIĞIN İFADƏSİ - İMZALANAN 18 SƏNƏD

Səfer çərçivəsində ikiterəfli qarşılıqlı fəaliyyət üzrə bir çox məsələləri müzakirə edilib. İnvestisiya sahəsində əməkdaşlığın per-

spektiv məsələləri - müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızistan sənədləri imzalanıb. "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərərasi Şurasının ikinci iclasının Qərarı"ni və "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi"ni imzalayıblar.

Daha sonra "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qırğız Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Nazirlər Kabinetli ilə Qırğız Respublikası Nazirlər Kabinetli arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Programı", "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkışaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinetli arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinetli arasında məqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş" və sənədlər imzalanıb. Səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalanıb.

Dostluğumuzun və qardaşlığımızın ifadəsi olan bu səfər çərçivəsində bir sıra çox mühüm sənədlər, eləcə də yüksək strateji tərəfdaşlıq sənədi imzalanmışdır. Bununla bərabər bir sıra digər önemli sənədlər də imzalanmışdır. Səfər çərçivəsində imzallanmış bu sənədlər ölkələrimizin gələcək əlaqələrini

dövlət rəhbərlərinin siyasi iradəsi ilə daha da intensivləşdirəcəkdir və buna tam hüquqi zəmin yaratmış olacaqdır. İmzalanmış yüksək strateji tərəfdaşlıq sənədi ölkələrimizin münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdıracaq, desək fikrimizdə yanılmarıq.

"NİZAMNAMƏ FONDUNU 4 DƏFƏ - 25 MİLYONDAN 100 MİLYON DOLLARADƏK ARTIRDIQ"

Azərbaycanla Qırğızistan arasında ticarət dövriyyəsinin artması tendensiyasının mövcud olduğunu bildirən Cənab Prezident vurğulayıb ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik: "Hələ ki, mütələq rəqəmlər çox böyük olmasına da, amma potensialın artması tendensiyası mövcuddur".



Əvvəli Səh. 2

Dövlət başçısının sözlərinə görə, Azərbaycan-Qırğızıstan İnkişaf Fondu Nizamnamə fondu 4 dəfə - 100 milyon dollardək artıb. "Bu gün, həmçinin Azərbaycan-Qırğızıstan İnkişaf Fondu Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz Nizamnamə fondu 4 dəfə - 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bize Qırğızistanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması baremə mərzuə edilib", - deyən dövlət başçısı əlavə edib ki, 100 milyon da son hədd deyil.

"QIRĞIZISTAN ÖZ VƏSAİTİ HESABINA AĞDAM RAYONUNDA ORTA MƏKTƏBİN TİKINTİSİNİ

HƏYATA KEÇİRƏCƏK"

44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq quruculuq işlərinə qardaş dost ölkələri də öz töhfələrini verirlər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızistana təşəkkür edib: "Mən Sadir Nurqojoyeviçə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına dəstəyə görə xüsusi təşəkkürüm bildirmək istərdim. Qırğızistan Prezidentinin təşəbbüsü ilə Qırğızistan öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacaq və məktəbin təməlinin qoyulması mərasimində iştirak edəcəyik. Belə qardaş dəstəyinə görə minnətdər, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir". Ağdam rayonunda məktəbin tikintisi Qırğızistanın münaqişələrdən zərər çəkmiş regionlarda sül-

Azərbaycan - Qırğızistan: Yüksələn strateji tərəfdəşliq

Prezident İlham Əliyev: "Biz ənənəvi tərəfdəşlərimizla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk"



hün bərpa olunmasına töhfəsidir.

Bu səfər iki ölkə arasında münasibətlərin derinleşməsinə böyük töhfə olacaq, Qırğızistan gələcəkdə də dövlətlərarası münasibətlərin yüksək səviyyədə və hökumətlərarası, regionlararası və gələcək əməkdaşlıq mekanizmləri üzrə sonrakı inkişafına həzirdir. Məhdud formatda göründə əməkdaşlığın bir çox mühüm məsələləri müzakirə olunub.

Qeyd edək ki, Qırğızistan və Azərbaycan daim artan beynəlxalq nüfuzu, öz iqtisadi inkişafının perspektivi, coğrafi və geos-

yasi vəziyyəti, eləcə də iki türk xalqı arasında tarixən yaranmış dostluq və qardaşlıq əlaqələrini nəzərə alaraq, gələcək inkişafə və ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı suretdə ikitərəfli faydalı əməkdaşlığın geniş spektrde güclənməsində siyasi iradə nümayiş etdirir. Ikitərəfli Qırğızistan-Azərbaycan münasibətlərinin inkişaf dinamikası müxtəlif sahələri ehət edir ki, bu da əlaqələrinin daha da dərinləşməsinə və siyasi münasibətlərin gücləndirilməsinə öz töhfəsini verir.

Nəzakət ƏLƏDDİNQIZI

Yevgeni Mixaylov: "Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusyanın diqqət mərkəzindədir"

Prezidentlər İlham Əliyev və Vladimir Putin arasındaki görüş Rusiya-Azərbaycan münasibətlərinin yeni seviyyəyə qədəm qoymuşunu nümayiş etdirdi. İki ölkənin liderləri əvvəllerən əldə edilmiş tərəfdəşliq razılaşmalarına sadıq olduqlarını təsdiqləyərək, ölkələrimizin birgə iştirak edə biləcəyi müxtəlif layihələri müzakirə etdilər. Bundan əlavə, İlham Əliyevin səfəri bütün dünyaya göstərdi ki, Rusiya və Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyi diqqət mərkəzində saxlayırlar və üçüncü oyunçuların sabitliyi pozmasına imkan verməyəcəklər.

Bu fikri AZERTAC-a rusiyalı politoloq, millətlərarası münaqişələr və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfərində danışarkən deyib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Moskva və Bakının regional təhlükəsizliyin təmin edilməsi istiqamətində düzgün hərəkət etməsi Rusiya sülhməramlı kontingentinin (RSK) bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması ilə bir dəha sübut olunur.



"Rusiya sülhməramlılarından ibarət bölmələrini Qarabağdan çıxarıb və indi Ermənistanın Azərbaycana təzyiq etmek, onu etnosidlerdə və başqa şeylərdə ittihad etmək üçün saxladığı "əsas kart" əlindən alınıb. RSK-nin çıxarılması Ermənistanın maraqlarına həm də ona görə zərbə vurdur ki, İravan hər zaman Rusiya sülhməramlılarının çıxacağı və NATO sülhməramlılarının onların yerine geləcəyi ilə bağlı vəziyyətin yaranmasını arzulayırdı. Bu isə baş vermedi", - deyə ekspert vurgulayıb.

Ötən həftə Azərbaycan və Ermənistanın delimitasiya komissiyası çərçivəsində əldə edilmiş razılaşmaya və onun əməli olaraq həyata keçirilməsinə başlanmasına gəldikdə, E.Mixaylov bildirib ki, əslində dörd kəndin Bakının nəzarətinə qaytarılması məsələsinə çoxdan qərar verilib.

"Bütün bunlar hələ ilkin atəşkəs müqaviləsində (Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri arasında 2020-ci il 10 noyabr tarixli Üctərəfli Bəyanat - red.), Ermənistən faktiki kapitulyasiyanı imzaladıqda və Rusyanın zəmanətləri və vasitəçiliyi ilə demarkasiya, sərhədlərin delimitasiyası, kəndlərin qaytarılması və s. əsasında razılaşmalar əldə olunanda kağız üzərində öz eksini tapmışdır. Qarabağ Azərbaycanın tam nəzarəti altına alındıqdan və müvafiq olaraq, bu kontekstdə təhlükəsizliyə məhz Azərbaycan dövləti tərefindən zəmanet verildikdən sonra Rusiya sülhməramlılarının iştirakı principce məqsədə uyğun olmazdı, çünki onlar artıq öz missiyalarını yerinə yetiriblər. RSK bölgədə yerləşmə şərtlərini tam olaraq yerinə yetirib və Azərbaycan tərefindən bununla bağlı heç bir iddia irəli sürülməyib. Biz iddiaları yalnız Ermənistan tərefindən eşitmışık. Ona görə də, indiki proseslər heç təəccüb doğurmamalıdır. Yalnız təəccübü olan odur ki, kəndlər yalnız üç ildən sonra geri qaytarıldı. Üstəlik, hələ bütün torpaqlar qaytarılmayıb", - deyə politoloq qeyd edib və xatırladı ki, Ermənistan daha bir neçə kəndi Azərbaycana qaytarmalıdır.

L'Azerbaïdjan s'affirme comme puissance régionale
Profitant de l'affaiblissement militaire de l'Arménie et de son ancien allié russe, Bakou obtient le départ des soldats russes du Haut-Karabakh, ainsi que des concessions territoriales de la part d'Erevan, tandis que, dans le pays, la répression contre l'opposition se poursuit.
Par Emmanuel Grinspan et Faustine Vincent
Publié hier à 14H00 | Lecture 4 min. | Read in English

Édition du jour
Date du jeudi 25 avril
Le Monde
En Israël, les familles étagées et la peur de l'avalanche
Le débat de l'heure : La Russie et l'Ukraine
Lire le journal numérique
Lire les éditions précédentes

"Le Monde" qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Fransanın "Le Monde" qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə dərc olunub. AZERTAC xəbər verir ki, məqalədə 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu ildırım sürətli hərbi əməliyyatla Qarabağ nəzarəti bütünlükə əle alındıqdan sonra mandati 2025-ci ilde bitəcək Rusiya sülhməramlılarının da buradan çıxarılmasının gündəmə gəldiyi bildirilir. Qeyd edilir ki, 2020-ci ilin noyabr sazişi imzalandıqdan sonra təqribən 2000 nəfərlik Rusiya sülhməramlı kontingençinin burada qalmasına heç bir əsas yox idi.

"Prezident İlham Əliyev Qələbədən sonra regionda getdikcə dəha vacib aktora çevrilib. Ukrayna mühərribəsi ona diplomatik və iqtisadi planda dəha böyük təsir imkanı qazanmağa şərait yaradıb. Azərbaycan bu gün təkcə Rusyanın deyil, həm də qazla təchiz etdiyi Qərbin çox vacib tərəfdəşidir", - deyə məqalədə vurgulanıb.

Qəzet yazarı ki, Rusiyadan asılılığı azaltmaq üçün Avropa İttifaqı 2022-ci ilin iyulunda Bakı ilə yeni qaz sazişi imzalayıb. Sazişə görə, Azərbaycan 2027-ci ilədək Avropaya satacağı qazın həcmini ikiqat artırmalıdır.

Məqalədə bir etiraf da diqqəti çəkir. Bildirilir ki, Ermənistan Beynəlxalq Ədələt Məhkəməsində Azərbaycanın Qarabağda erməni mədəniyyətinin izlərinin silinməsinə görə cəzalandırılmasını isteyir. Ancaq qəzet Azərbaycanın Fransadakı səfirliyinə istinadla yazar ki, ölkə qanunvericiliyi respublika ərazisində, o cümlədən Qarabağda bütün dini və mədəni irsi heç bir diskriminasiyaya yol vermədən qoruyur.



Dünən Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya məqyasında öz xalqını layiqince təmsil etmiş qırğız xalqının böyük oğludur:

- Möhtərem Sadır Nurqojoyeviç.
Hörmətli qonaqlar, əziz dostlar.

Bu gün Qırğızistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür. Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğunuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq.

Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya məqyasında öz xalqını layiqince təmsil etmiş qırğız xalqının böyük oğludur.

Azərbaycanda onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadıqlıyalı gərə ləyaqətli insan kimi hörmət bəsləyirdilər. Xatirimdədir, o, vəfətindən bir az əvvəl Azərbaycana səfər etmişdi və mən onunla görüşmək, bir çox məsələlərdə uzun səhbət aparmaq imkəni əldə etdim. Həmin gün mən onu ehtiram əlaməti olaraq və münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan "Dostluq" ordeni ilə təltif etdim. O, hər zaman haqq-ədalətin tərəfində olub. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya məqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır.

Mən Qırğızistanda dövlət səfərində olarkən onun məzarını ziyarət etdim və Azərbaycan xalqının onun xatirəsinə olan dərin ehtiramını bildirdim.

Əlamətdar haldır ki, abidə Qırğızistan Prezidentinin dövlət səfəri çərçivəsində açılır. Bu gün biz bir çox məsələlər, o cümlədən humanitar əməkdaşlıq məsələləri ilə bağlı çox səmərəli və mühüm danışlıklar apardıq. Bildiyiniz kimi, bu günlərdə Bakıda Qırğızistan Mədəniyyəti Günləri keçirilir və rəmzi hələdir ki, məhəm belə təntənəli tədbirlər və dövlət səfəri çərçivəsində Bakı şəhərinin mərkəzi küçələrindən biri olan Azadlıq prospektində biz bu gün bu tədbirdə iştirak edirik.

Mən Azərbaycan və Qırğızistanda xalqlarını bu əlamətdar hadisə münasibətlə təbrik etmek istərdim. Çingiz Aytmatovun Bakıda abidəsi bizim birliyimizin, dostluğunuzun və qardaşlığımızın rəmzinə çevrilecek. Həm də demək istərdim, əminəm ki, bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir və əlbəttə, hamımızın təssəfləndiyimiz yeganə məqam onun dünyasını çox tez dəyişməsidir. Bu, çox gözlənilməz oldu, artıq qeyd etdiyim kimi, mən onunla Bakıda onun vəfatından bir qədər əvvəl, demək olar ki, bir neçə ay əvvəl görüşmüştəm və o, həmişə olduğu kimi, enerji ilə dolu idi və yaxşı görünürdü, öz planlarının

"Qırğızistan ilə Azərbaycanın, xalqlarımızın dostluğu və qardaşlığı əbədi olacaq"

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər



dan danışındı. 2008-ci il idi, amma mən bu görüşü dünən kimi xatırlayıram.

Hamımızı bir daha təbrik edirəm, bir daha bu xoş sözləri deyirəm, xoş gəlmisiniz, hörmətli cənab Prezident. Əminəm ki, Qırğızistan ilə Azərbaycanın, xalqlarımızın dostluğu və qardaşlığı əbədi olacaq. Sağ olun.

Qırğızistan Prezidenti Sadır Japarov:
- Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar. Bu gün biz gözəl Bakı şəhərində böyük bir hadisəni - öz istedadı və insan ruhunu dərindən dərk etmək məhərəti ilə dünyamıza işq salan görkəmli qırğız yazıçısının və bütün türk xalqının oğlunun abidəsinin açılışını qeyd etmək üçün toplaşmışıq.

Qırğızistan adından Azərbaycan Prezidenti möhtərem İlham Heydər oğlu Əliyevə ölkəmizə və Çingiz Aytmatova olan ehtiramına görə təşəkkürümüz bildirirəm. Bu abidə Çingiz Aytmatovun yaradıcılıq əsrinə böyük hörmət və ehtirəmin ifadəsidir.

Möhtərem İlham Heydər oğlu, əziz dostlar, sevindirici haldır ki, Azərbaycan tərəfi ölkələrimiz arasındakı mədeni əlaqələrə böyük diqqət yetirir. Bu, xalqların yaxınlaşması baxımından son dərəce vacibdir. Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi münasibətlərimizdə əlamətdar hadisədir. Biz bilirik ki, Çingiz Aytmatov Azərbaycanın böyük dostu idi və onun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə dostluğunu xüsusilə vurğulamaq istərdim. Onların münasibətləri unikal və dayanıqlı idi. Hər iki şəxsiyyət tarixdə silinməz izlər qoyub. Heydər Əliyev onu yazıçı və ziyanlı şəxs kimi yüksək qiymətləndirirdi. O deyirdi ki, dünya ədəbiyyatı xəzinesinə gözəl əsərlər bəxş edən Çingiz Aytmatov həm Qırğızistandan, həm də bütün Türk dünyasının qururudur.

Möhtərem İlham Heydər oğlu, Çingiz Ayt-

matovun yubileyinin qardaş Azərbaycanda yüksək səviyyədə keçirilməsinə Sizin şəxsi töhfənizi də yüksək qiymətləndiririk. Fərmanınızə əsasən, Çingiz Aytmatov ilk dəfə 2008-ci il fevralın 25-də yüksək "Dostluq" ordeni ilə təltif edilib. Çingiz Torekuloviç, sadəcə, yazıçı deyildi, əsərləri ruhun dərinliklərə nüfuz edən, bizi həyatın, sevginin, insan taleyinin menasi bərədə düşünməyə vadar edən əsl söz dahisi idi.

Onun "Cəmилə", "Ağ gəmi" kimi əsərləri tekce öz gözəlli və müdrikliyi ilə diqqəti cəlb etmir, həm də bizi onun böyük yaradıcılıq istedadına heyran qoyur. Bu abidənin Bakıda ucaldılması Qırğızistanın və Azərbaycanın qardaş xalqları arasında dərin bağlılığın rəmziidir. Bu, Çingiz Aytmatovun yaradıcılığının hamımızı gözəllik, müdriklik və ahəngdarlıq uğrundakı vahid məqsəd ətrafında birləşdirildiyinin bariz sübutudur. Gənc nəslin ölkələrimizin qarşılıqlı münasibətlərinin tarixini, tarihi şəxsiyyətlərini, Qırğızistan Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlıq səviyyəsini əzəldən müəyyən etmiş liderlərin rolunu bilməsi və dərk etməsi çox vacibdir.

İkiterəfli münasibətlər nöqtəyi-nəzərindən qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin Qırğızistana ilk səfəri 1995-ci ildə Heydər Əliyev tərəfindən, "Manas" dastanının 1000 illik yubileyinin qeyd edilməsi məqsədilə həyata keçirilib. Həmin vaxt o, bu kəlamları demişdi: "Biz bir-birimizi ürəyimizlə hiss edirik və başa düşürük". Bu qısa, lakin çox təsirli və səmimi ifadə ilə o, Qırğızistan və Azərbaycanın həqiqətən qardaş xalqlar olduğunu nəzərdə tuturdu. Bu gün açılışına toplaşduğumuz abidə hər kəsin böyük yazıçı ilə temasda ola biləcəyi, xatirəsinə ehtiramlı yad edəcəyi və yaradıcılığından ruhlana biləcəyi bir yerə çevriləcək. Qoy, bu abidə hə-

kəsa insan ruhunun əzəmetini və sözün güclünü xatırlatsın.

İcazə verin, bu abidənin yaradılmasına öz enerjisini, istedadını və vaxtını sərf etmiş hər kəsa dərin minnətdarlığını bildirim. Qoy, bu abidə Çingiz Aytmatovun öz yaradıcılığında çox gözəl əks etdirdiyi dəyərlər ətrafındakı birləyimizin və əbədi bağlılığımızın rəmzi olsun. Bir daha Azərbaycan tərəfinə səmimi-qəlbən təşəkkürümüz bildirmək və qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və fərvənlilik arzulamaq isteyirəm.

Dövlət başçıları Çingiz Aytmatovun abidəsi üzərindən ağ örtüyü götürüb.

Qeyd edək ki, dünyaşöhrətli yazıçı, qırğız ədəbiyyatının görkəmli nasırı, diplomat və ictimai xadim Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ucaldılan abidənin eskiz layihələrinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü il iyunun 15-dən iyunun 31-dək heykəltəraşlar arasında açıq müsabiqə elan edilib. Müsabiqəyə ölkəmizin heykəltəraşları tərəfindən 21 əsər təqdim olunub.

Ötən il avqustun 8-de təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nezdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib. Birinci yere Xalq rəssamı Natiq Əliyevin həzirladığı eskiz layihəsi layıq görülləb.

Çingiz Aytmatovun büründən hazırlanmış, hündürlüyü 3 metrə yaxın olan heykəlin çəkisi təqribən 6 tondur. Abidənin önündə Azərbaycan və ingilis dillerində hazırlanmış müvafiq məlumat lövhəsi quraşdırılıb.

Sonra dövlət başçıları Azərbaycan və Qırğızistandan tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb səhəbat etdilər. Sonda xatire şəkli çəkdirildi.

Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı olmaqla, Qazax rayonunun dörd kəndinin Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı Bakı ilə İrəvan arasında protokolun imzalanması hər şeydən çox sülh sazişinin imzalanması istiqamətində ən ciddi və müsbət addim olaraq bütün dünyada belə qəbul ediləcək, erməni kilsəsi yənə də öz arasıqıcı və pozucu missiyasını ortaya qoydu. Bəlli oldu ki, delimitasiya komissiyasının qərarlarına etiraz etməyə çalışan qüvvələrin, daha doğrusu, etiraz etməyə sövq etdirilən qüvvələrin başında yənə də elə erməni kilsəsi dayanır. Bir sözə, bu dəfə də ermənilərin qızışdırılması və nəyə isə təhrik edilmesində erməni kilsəsinin xüsusi rolü göz önündədir və hər zaman olduğu kimi yənə də hansı daşı qaldırsan altından məhz kilsənin yeparxiya rəhbəri, dini lideri çıxır.

Erməni kilsəsi etirazlara rəhbərlik edir, təxribatçı çağrınlara əl atmaqla hayları irimiqyaslı aksiyalara səsləyir

Şübəsiz ki, hayların bu dəfə də aksiya keçirməsini kortəbbi hesab etmək mümkün deyil. Çünkü erməni kilsəsinin bu etirazlara rəhbərlik etdiyi müşahidə edilməkdədir. Ermənistana məxsus mətbuat səhifelərində də qeyd olunur ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstyanın nümayişçilərə qoşularaq kənd sakinlərini birgə irimiqyaslı aksiyalar keçirmək üçün birləşməyə çağırıb. O, hər zaman olduğu kimi, yənə də erməni cəmiyyətini qızışdırmaq üçün pa-foslu sözler söyləyib və aksiyanın qızışması üçün əlindən gələn bütün mümkin vasitələrə əl atıb. Qalstyanın erməni cəmiyyətinin müxtəlif nümayəndələrinin ünvanına çoxlu fikirlər də sesləndirib və ələlxüs da hərbçilərə etdiyi qızışdırıcı çağrınları ilə yadda qalıb. "Sizin uniformınız şərəfiniz deməkdir, hansı ki, biz hörmət edirik. Bu, sənin müdafiə etdiyin Vətən və dövlətdir. Bir şey deyin, bir şey göstərin", deyə çağrışış edən Baqrat Qalstyanın nəyə nail olmaq fikrindədir, qarışılıqlara, xaosa, yoxsa qarışdurmalara? Onun dedikləri, ifadələri Erməni Apostol Kilsəsinin qanuni hökumətin devrilməsinə birbaşa çağışış deməkdir və yəqin ki, bu-nu elə erməni cəmiyyəti özü də yaxşı başa düşür.

Axmaq ideyaların ermənilərin şüurunda kök salmasında diaspordan da çox kilsənin məxsusu rolu olub

Bilirik ki, erməni cəmiyyətinə təsirini mehdudlaşdırmaq niyyəti ilə erməni kilsəsi uzun müddət Paşinyan və onun komandasına müxalifətdə olub. Düzdür, Qareginlə bağlı bir söz deyilmir, cümlə indiyədək kəndlərin qaytarılması ilə bağlı onun hansısa bir açıqlama verdiyinin şahidi olan olmayıb. Amma bilirik ki, o, hakimiyyətə qarşı bir qədər üs-yankar davranış nümayiş etdirib və etdir-məkdədir. Ümumiyyətlə, onun Paşinyan hakimiyyəti ilə qətiyyən ulduzu barışmir və həzirki Ermənistən hakimiyyəti ne qərar versə, əleyhində olduğunu açıq şəkildə göstərir. Hətta əvvəlki hakimiyyətlərdən hansı olmasından asılı olmayaq, onlara qarşı meyilli olduğunu, Qarabağ klanını belə hazırlı haki-miyyətdən üstün tutduğunu da nümayiş etdirir. Bir sözə, Ermənistən daxili sakitliyinin pozulması, xaos, qarışdurma onun özünün də heç vecinə deyil və ən azından bu ondan xəber verir ki, onun özü də kəndlərin qaytarılması məsəlesi ilə bağlı hələ bundan sonra belə sayıqlaya bilər.

Erməni kilsəsinin ƏNƏNƏVİ POZUCULUQ MİSSİYASI



Sirr deyil ki, erməni ideyası Ermənistən, kilsələr və diasporalar olmaqla, hər zaman üç sütun üzərində dayanıb. Üstəlik, ermənilərin şüurunda ərazi iddiaları, qondarma miflər, "miatusum" deyilən axmaq ideyalar heç nəden kök salmayıb. Bunu onların şüuruna yeridənlər olub və yənə də var. Onu da bili-rik ki, bu axmaq dediyimiz ideyaların ermənilərin şüurunda kök salmasında diasporanın da çox kilsənin məxsusu rolu olub. Hər zaman yeni torpaqları işgal etmələri üçün kilsə hayları miflik və qondarma ideyalarla bəsləyib və görünən odur ki, yənə də bəsləməkdədir.

Guya dənizdən dənizə qədər böyük əra-zilərə sahib olduqlarını hayların beynine ya-landan yeridənlər, əle məhz kilsə onları qır-ğınlara, qətlamlara, mühərbiyələrə mütəmadi olaraq sürükləyib. Tarix boyu miflik və dırna-qarası "Böyük Ermənistən" ideyasını yalan-dan formalasdırmağa çalışınlar hayların öz-lərini de çox zülüm salıblar. Onlar özləri de yeterince "çekiblər" ve məhz tarixə nəzər salmaqla artıq bilməlidirlər ki, kilsə onların beyninlərinə ustalıqla əle şeylər yeridib ki, nəticəsi hər biri üçün belə çox ağır olub. Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində hələ öten əsrin sonlarında, daha dəqiq desək, 90-ci illərdə ermənilərin hansı şəkildə vəhşiliklə hücumu keçdiklərini de her birimiz yaxşı xatırlayıraq. Ərazilərimizi işgal etmek üçün törendikləri soyqırımlar, məhz Xoçalı faciəsi kimi dünyani lərzəyə salan insanlıq dramı da hayların vəhşiliklərindən, vandalılıqlarından idi. Məsələ burasındadır ki, onları bu vəhşiliklərə, bu qanlılıyə təhrik edən, sövq etdirən də o zaman əle məhz erməni kilsəsi olduğunu da hamımız yaxşı bilirik. Yaxşı bilirik ki, hayları qızışdırın da, şirnək-ləndirən də məhz kilsə olub və belə aydın olur ki, bunun ardınca baş verən faciələrin də müəllifi əle erməni kilsəsi özü hesab olunur. Hər halda, ermənilər bunu vaxtında, zamanında başa düşmüş olsalar, məhz ziyanın yarışından qayıdanlar misalında itgiləri də dəaha az olar.

Kilsənin dişi daşa dəymış oldu və bu vaxta qədərki bütün fəaliyyəti heçə çevrildi

Ən böyük reallıq ondan ibarətdir ki, Azərbaycan 44 günlük müharibədə qazandığı mükəmməl qələbəsi ilə, anti-terror tədbirləri ilə, əraziyəni, şəhər və kəndlərini bir güllə atılmaması, qan tökülmədən işğaldan azad edilənən fonunda bir-birinin ardınca diplomatik qələbələrə imza atması ilə onsu də həmin o qondarma "miatusum" deyilən ideyani yerlə yekşən edib. Hayların torpaq iddiaları da, bir vaxtlar işğaldə saxladıqları və arzusunda olduqları yeni-yeni əraziyələr barədə niyyətləri də puç oldu. Deməli, bir sözə, erməni ideyası məhv edildi. Bu isə o deməkdir ki, kilsənin də öz növbəsində dişi daşa dəymış oldu və bu vaxta qədərki bütün fəaliyyəti heçə çevrildi. İndi erməni kilsəsinin dini li-derləri daha yaxşı bilirik ki, həmin o erməni ideyası artıq yoxdur və təzəsi də ortaya çıxmıyor. Bilirik ki, erməni baş nazir Nikol Paşinyan özü belə Ermənistən ərazisinin heç olmasa 29 min 600 kvadrat kilometr olaraq qalması üçün əlindən gələni edir. Hətta o qorxur ki, tarixi sənədlər qaldırıldıq zaman onlar bir vaxtlar məskunlaşdıqları 9 min kvadrat kilometr əraziyə ancaq sahib ola bilərlər. Bunu da kilsə, məhz erməni kilsəsi çox yaxşı bilir və hər halda nəzərə də alır. Amma öz xisətindən əl çəke bilmir və yənə də təxribatlılıq, xaos, qarışılıq, qarışdırma yaratmaq üçün əlindən gələni esirgəmir, yolu keşmək, bir qrup erməni vətəndaşını eti-rəz aksiyasına cəlb etməklə, avantürist çağrınlarla nəyə isə nail olmağa ciddi cəhd edir.

Öz ambisiyaları, uydurma mifləri, ideyaları naminə erməni kilsəsi hayları yeni-yeni faciələrə sürükləməyə çalışır

Əlbəttə ki, erməni kilsəsi Qarabağ iş-ğal edilməsi ideyasının Ermənistən üçün, erməni cəmiyyəti üçün, haylar üçün necə böyük bir səhv olduğunu indi də olsa anlamaya bilməz, cümlə qarışlaşdıqları, yaşadıqları göz önündədir. Hətta kilsənin liderləri yaxşı bilirik ki, öz sərhədləri daxilində dövlətçiliklərini möhkəmləndirmək, iqtisadi əlaqələr yaratmaq, inkişaf etmək evsine başqalarına mexsus olan əraziləri əle keçirmək üçün əlaqışdıqları üçün bu zamana qədər ədə biləcəkləri hər şeydən məhrum olublar. Ermənistən öz müstəqilliyini qazandığı gündən

Inam Hacıyev

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı, həmin tədbir də aparılan müzakirələr regionun və bütün dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərlə üzləşən planetimizin gələcəyi üçün çox əhəmiyyətli oldu. Beyin mərkəzlərinin iştirakı ilə keçirilən diskusiyalar, Azərbaycan Prezidentinin də haqqında danışığı məsələlər payızda keçiriləməsi nəzərdə tutulan COP - Tərəflərin Konfransının tövsiyələrinə uyğun idi. Bütün müzakirələr bütövlükdə dünyaya çağırış, ayri-ayri qütblerdə, qitälərdə baş verən hadisələrin bütün başarıyyət üçün acı nəticələrin baş verməməsi üçündür. Qlobal istileşmə tempini səngitmək, qlobal istileşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər "0" - sıfır emissiya nail olmaq əsas məqsəddir.

Hər il keçirilən konfrans 2024-cü ilin 11-24 Noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Buna, sonuncu, COP28 konfransında iştirak edən 195-dən çox ölkənin yekdiliklə səsverməsi nəticəsində qərar verilib. Bakıda 190-dan çox ölkəsinə təmsil edən 80-100 min nəfər qədər nümayəndə heyetinin qəbul edilməsi gözlənilir. COP29 ölkə tərəfində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın bele bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindənlər qazandıracaqdır.

ADA Universitetində keçirilən tədbirdə Prezident İlham Əliyev dünyani və regionu



də qeyd etdiyi kimi, bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol eləqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. "Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəəni əslində, pozur. İndi isə onlar, belə demək olarsa, həmin müddəəni aradan çıxarmaq isteyirlər. Lakin, bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol eləqəsini qurmaq imkanını bloklayıb. Bu cür münasibət, təbii ki, çox meyus edir", - deyə Prezident İlham Əliyev bildirib: "Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, ister Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun".

COP29-un Azərbaycanda keçirilməsinin önəmindən danışan dövlətimizin başçısı bildirib ki, COP29 haqqında danışsaq, əlbəttə

Azərbaycandan dünyaya Yaşıl Baxış

Azərbaycan Prezidenti İlham Əliyevin "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda çıxışı qloballaşan dünyanın gələcəyi üçün əhəmiyyətli oldu



daim təhdid altında saxlayan, təhlükəsizliyə mane olan, terroru və ekstremizmi təbliğ edən işgalçi Ermənistanın hərəkətləri və son hadisələrdən sonra bu ölkənin iddialarına son qoyulduğu barede toplantı iştirakçılara ətraflı məlumat vermək idi. Ve dünyanın aparıcı siyaset adamlarının, mütəxəssislərin bu barede xəbərdar olmaları təkcə Azərbaycan üçün yox, həm də dünya birliyi üçün əhəmiyyətlidir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibənin başa çatmasına baxmayaq, Qarabağın minalardan təmizlənməsi ilə bağlı çətinliklər hələ də qalmaqdadır. Qarabağ ərazisində basdırılan minalar Azərbaycanın ekolojiyasına ciddi təsir göstərib. Bu təsirlər arasında əsas amil kənd təsərrüfatına ciddi ziyan vurmaq olub. Bu konfransda təqdimatın əsas məqsədi Azərbaycanda minalanmış ərazilərin problemini müzakirə etmek və həll etməkdir. Buna baxmayaraq hələ də mina təhlükəsi qalmaqdadır. Ermənilerin 2020-ci il müharibəsindən sonra Qarabağa gətirdikləri və əsasən Ermənistan istehsalı olan minalar hələ də vətəndaşlarımıza təhlükə törədir. Bunun üçün İrəvanın mina xəritələrini Azərbaycana verməsi şərtidir, əgər Ermənistan regionda sülhə əngel olmadığını əməli ilə sübut etmək isteyirsə mina xəritələrini Azərbaycana verməli, gələcək sülhün yaranmasına mane olmamalıdır.

Dövlətimizin başçısı əlavə edib ki, sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır. "Biz işgal zamanı buna heç vaxt yaxın olmamışq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. Həmin vaxt hətta "Madrid Prinsipləri" üzərə razılığa gəlinmədiyini xatırlanın dövlətimizin başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur. İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları İsləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır", - deyə ölkə rəhbəri əlavə edib.

Ermənistanın qeyri-konstruktivliyindən danışan İlham Əliyev Azərbaycanın bu ölkə ilə bəzi beynəlxalq təşkilatlarda, qurumlarda birgə təmsil olunduğunu deyib və əlavə edib ki, Avrasiya İqtisadi Birliyin tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak edib. Dövlətimizin başçısının da vurğulduğu kimi, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrə Azərbaycanın çox sıx tərəfdəliq münasibətləri var. Amma Ermənistan daim təmaslardan qaçıb, özünə kənardan, xüsusən də qeyri-region ölkələri arasında dayaq, himayədar axtarır. Azərbaycan qalib ölkədir, buna baxmayaraq sülh müqaviləsinin imzalanmasında səmimidir, regionda sabitliyin olmasına tərəfdardır.

Ermənistanın iqtisadiyyatı bu gün çox

ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzərə razılığa gelmək tam real görünür. Dövlətimizin başçısı əlavə edib ki, baza prinsipləri üzərində razılığa gelmək, həmcinin variant hesab olunur, sonra isə müddəələrin təfərrüatlarına vaxt sərf etmək olar. "Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə" ürekədən çalışmalıdır", - deyə Prezident diqqətə çatdırıb.

Qeyd edək ki, iqlim dəyişikliyi temperaturun, firtinaların artması, quraqlıqlar, növlərin yox olması, qida çatışmazlığı, sağlamlıq risklerinin artması və dəniz seviyyəsinin yüksəlmesi kimi ekoloji fəlakətlərə səbəb ola bilər. Ona görə də dünyanın bütün ölkələri yuxarıda qeyd olunan amilləri nəzəre alaraq ekoloji fəlakətlərin qarşısını almaq üçün əllərindən gələni etməlidirlər. Ekoloji fəlakətlərin və iqlim dəyişikliyinin qarşısını



ACINACAQLI
DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJANIN ZƏNGƏZUR DƏHLİZİ İLE BAĞLI
FİKLƏRİNDE ERMƏNİSTANIN DA BU LAYİHƏDƏN
ÖZ MARAQLARI ÜÇÜN YARARLANA BİLƏCƏYİ BARƏDE
MESAJLAR DIQQƏTİ CELB EDİR. ZƏNGƏZUR DƏHLİZİ,
QEYD ETDİYİNİZ KİMİ, 2020-CU İL NOYABRIN 10-
DA İMZALANMIŞ ÜÇTƏRFİ BƏYANATDA BU MƏ-
SƏLƏ AYDIN ŞƏKİLDƏ EKS OLUNUR. PREZIDENTİN
ACINACAQLI DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJANIN ZƏNGƏZUR DƏHLİZİ İLE BAĞLI
FİKLƏRİNDE ERMƏNİSTANIN DA BU LAYİHƏDƏN
ÖZ MARAQLARI ÜÇÜN YARARLANA BİLƏCƏYİ BARƏDE
MESAJLAR DIQQƏTİ CELB EDİR. ZƏNGƏZUR DƏHLİZİ,
QEYD ETDİYİNİZ KİMİ, 2020-CU İL NOYABRIN 10-
DA İMZALANMIŞ ÜÇTƏRFİ BƏYANATDA BU MƏ-
SƏLƏ AYDIN ŞƏKİLDƏ EKS OLUNUR. PREZIDENTİN
ACINACAQLI DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJANIN ZƏNGƏZUR DƏHLİZİ İLE BAĞLI
FİKLƏRİNDE ERMƏNİSTANIN DA BU LAYİHƏDƏN
ÖZ MARAQLARI ÜÇÜN YARARLANA BİLƏCƏYİ BARƏDE
MESAJLAR DIQQƏTİ CELB EDİR. ZƏNGƏZUR DƏHLİZİ,
QEYD ETDİYİNİZ KİMİ, 2020-CU İL NOYABRIN 10-
DA İMZALANMIŞ ÜÇTƏRFİ BƏYANATDA BU MƏ-
SƏLƏ AYDIN ŞƏKİLDƏ EKS OLUNUR. PREZIDENTİN
ACINACAQLI DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJANIN ZƏNGƏZUR DƏHLİZİ İLE BAĞLI
FİKLƏRİNDE ERMƏNİSTANIN DA BU LAYİHƏDƏN
ÖZ MARAQLARI ÜÇÜN YARARLANA BİLƏCƏYİ BARƏDE
MESAJLAR DIQQƏTİ CELB EDİR. ZƏNGƏZUR DƏHLİZİ,
QEYD ETDİYİNİZ KİMİ, 2020-CU İL NOYABRIN 10-
DA İMZALANMIŞ ÜÇTƏRFİ BƏYANATDA BU MƏ-
SƏLƏ AYDIN ŞƏKİLDƏ EKS OLUNUR. PREZIDENTİN
ACINACAQLI DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJANIN ZƏNGƏZUR DƏHLİZİ İLE BAĞLI
FİKLƏRİNDE ERMƏNİSTANIN DA BU LAYİHƏDƏN
ÖZ MARAQLARI ÜÇÜN YARARLANA BİLƏCƏYİ BARƏDE
MESAJLAR DIQQƏTİ CELB EDİR. ZƏNGƏZUR DƏHLİZİ,
QEYD ETDİYİNİZ KİMİ, 2020-CU İL NOYABRIN 10-
DA İMZALANMIŞ ÜÇTƏRFİ BƏYANATDA BU MƏ-
SƏLƏ AYDIN ŞƏKİLDƏ EKS OLUNUR. PREZIDENTİN
ACINACAQLI DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJANIN ZƏNGƏZUR DƏHLİZİ İLE BAĞLI
FİKLƏRİNDE ERMƏNİSTANIN DA BU LAYİHƏDƏN
ÖZ MARAQLARI ÜÇÜN YARARLANA BİLƏCƏYİ BARƏDE
MESAJLAR DIQQƏTİ CELB EDİR. ZƏNGƏZUR DƏHLİZİ,
QEYD ETDİYİNİZ KİMİ, 2020-CU İL NOYABRIN 10-
DA İMZALANMIŞ ÜÇTƏRFİ BƏYANATDA BU MƏ-
SƏLƏ AYDIN ŞƏKİLDƏ EKS OLUNUR. PREZIDENTİN
ACINACAQLI DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJANIN ZƏNGƏZUR DƏHLİZİ İLE BAĞLI
FİKLƏRİNDE ERMƏNİSTANIN DA BU LAYİHƏDƏN
ÖZ MARAQLARI ÜÇÜN YARARLANA BİLƏCƏYİ BARƏDE
MESAJLAR DIQQƏTİ CELB EDİR. ZƏNGƏZUR DƏHLİZİ,
QEYD ETDİYİNİZ KİMİ, 2020-CU İL NOYABRIN 10-
DA İMZALANMIŞ ÜÇTƏRFİ BƏYANATDA BU MƏ-
SƏLƏ AYDIN ŞƏKİLDƏ EKS OLUNUR. PREZIDENTİN
ACINACAQLI DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJANIN ZƏNGƏZUR DƏHLİZİ İLE BAĞLI
FİKLƏRİNDE ERMƏNİSTANIN DA BU LAYİHƏDƏN
ÖZ MARAQLARI ÜÇÜN YARARLANA BİLƏCƏYİ BARƏDE
MESAJLAR DIQQƏTİ CELB EDİR. ZƏNGƏZUR DƏHLİZİ,
QEYD ETDİYİNİZ KİMİ, 2020-CU İL NOYABRIN 10-
DA İMZALANMIŞ ÜÇTƏRFİ BƏYANATDA BU MƏ-
SƏLƏ AYDIN ŞƏKİLDƏ EKS OLUNUR. PREZIDENTİN
ACINACAQLI DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJANIN ZƏNGƏZUR DƏHLİZİ İLE BAĞLI
FİKLƏRİNDE ERMƏNİSTANIN DA BU LAYİHƏDƏN
ÖZ MARAQLARI ÜÇÜN YARARLANA BİLƏCƏYİ BARƏDE
MESAJLAR DIQQƏTİ CELB EDİR. ZƏNGƏZUR DƏHLİZİ,
QEYD ETDİYİNİZ KİMİ, 2020-CU İL NOYABRIN 10-
DA İMZALANMIŞ ÜÇTƏRFİ BƏYANATDA BU MƏ-
SƏLƏ AYDIN ŞƏKİLDƏ EKS OLUNUR. PREZIDENTİN
ACINACAQLI DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJANIN ZƏNGƏZUR DƏHLİZİ İLE BAĞLI
FİKLƏRİNDE ERMƏNİSTANIN DA BU LAYİHƏDƏN
ÖZ MARAQLARI ÜÇÜN YARARLANA BİLƏCƏYİ BARƏDE
MESAJLAR DIQQƏTİ CELB EDİR. ZƏNGƏZUR DƏHLİZİ,
QEYD ETDİYİNİZ KİMİ, 2020-CU İL NOYABRIN 10-
DA İMZALANMIŞ ÜÇTƏRFİ BƏYANATDA BU MƏ-
SƏLƏ AYDIN ŞƏKİLDƏ EKS OLUNUR. PREZIDENTİN
ACINACAQLI DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJANIN ZƏNGƏZUR DƏHLİZİ İLE BAĞLI
FİKLƏRİNDE ERMƏNİSTANIN DA BU LAYİHƏDƏN
ÖZ MARAQLARI ÜÇÜN YARARLANA BİLƏCƏYİ BARƏDE
MESAJLAR DIQQƏTİ CELB EDİR. ZƏNGƏZUR DƏHLİZİ,
QEYD ETDİYİNİZ KİMİ, 2020-CU İL NOYABRIN 10-
DA İMZALANMIŞ ÜÇTƏRFİ BƏYANATDA BU MƏ-
SƏLƏ AYDIN ŞƏKİLDƏ EKS OLUNUR. PREZIDENTİN
ACINACAQLI DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJANIN ZƏNGƏZUR DƏHLİZİ İLE BAĞLI
FİKLƏRİNDE ERMƏNİSTANIN DA BU LAYİHƏDƏN
ÖZ MARAQLARI ÜÇÜN YARARLANA BİLƏCƏYİ BARƏDE
MESAJLAR DIQQƏTİ CELB EDİR. ZƏNGƏZUR DƏHLİZİ,
QEYD ETDİYİNİZ KİMİ, 2020-CU İL NOYABRIN 10-
DA İMZALANMIŞ ÜÇTƏRFİ BƏYANATDA BU MƏ-
SƏLƏ AYDIN ŞƏKİLDƏ EKS OLUNUR. PREZIDENTİN
ACINACAQLI DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJANIN ZƏNGƏZUR DƏHLİZİ İLE BAĞLI
FİKLƏRİNDE ERMƏNİSTANIN DA BU LAYİHƏDƏN
ÖZ MARAQLARI ÜÇÜN YARARLANA BİLƏCƏYİ BARƏDE
MESAJLAR DIQQƏTİ CELB EDİR. ZƏNGƏZUR DƏHLİZİ,
QEYD ETDİYİNİZ KİMİ, 2020-CU İL NOYABRIN 10-
DA İMZALANMIŞ ÜÇTƏRFİ BƏYANATDA BU MƏ-
SƏLƏ AYDIN ŞƏKİLDƏ EKS OLUNUR. PREZIDENTİN
ACINACAQLI DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJANIN ZƏNGƏZUR DƏHLİZİ İLE BAĞLI
FİKLƏRİNDE ERMƏNİSTANIN DA BU LAYİHƏDƏN
ÖZ MARAQLARI ÜÇÜN YARARLANA BİLƏCƏYİ BARƏDE
MESAJLAR DIQQƏTİ CELB EDİR. ZƏNGƏZUR DƏHLİZİ,
QEYD ETDİYİNİZ KİMİ, 2020-CU İL NOYABRIN 10-
DA İMZALANMIŞ ÜÇTƏRFİ BƏYANATDA BU MƏ-
SƏLƏ AYDIN ŞƏKİLDƏ EKS OLUNUR. PREZIDENTİN
ACINACAQLI DURUMDADIR. BUNA GORE DA QONŞULARI
ILE MUNASIBƏTLƏRI TƏNZİMLƏMƏKDƏ
PROBLEMLƏRLƏ UZLƏŞİR, DAVA DOĞRUSU BAŞQALARINA
PROBLEMLƏR YASADIR. BUNUN ÜÇÜN DE
AZERBAIJ

Bu gün dünyanın eksər bölgələrində qanlı cinayətlər baş verir. Bəli, o ciyətlər ki, müharibələr, münaqişələr formasında on minlərlə, yüz minlərlə insanın ölümünü rəsmiləşdirir. Yüz minlərlə insan isə sağlamlığından məhrum olunur. Canilərin müəllifliyi ilə yaradılan müharibələr də, münaqişələr də yüzlərlə şəhərlər, kənd və qəsəbələr dağıdır, viran edilir. Demokratiyanın beiyi, dünyada sülhün və təhlükəsizliyin qaranti hesab olunan dövlətlər isə susmağa üstünlük verirlər. Bəzi hallarda məhz iddialı, hikkəli dövlətlərin yardımçı, dəstəyi ilə uşaqların, qocaların, qadınların kütləvi şəkildə ölümüne fərman verilir. Qəzza az qala yer üzündən silinməklə üz-üzədir, Suriya, Əfqənistan, Liviya qan gölüne çevrilir. Ukrayna Rusiya-nın təcavüzü nəticəsində dövlətçiliyindən məhrum olunmaqdadır. Bu ölkənin 21 milyon əhalisi öz yurd-yuvasından didərgin düşüb, xarici ölkələrə üz tutub, artıq qeyri-resmi məlumatlara görə beş yüz minə yaxın ukraynalı öz həyatını itirib, ölkənin ümumilikde 70 faizi dağıdılıb. Rusiya da müharibəni başlayan tərəf olsa da, itki və dağıntılar baxımından heç də Ukraynanan geri qalmır. Baş verənlər fənunda aparıcı dövlətlər müharibələrin sayını artırmağa və bununla da insan ölümlərinin miqyasını genişləndirməye çalışırlar.



Fransa bəşər tarixinin ən vəhşi dövlətinə çevrilir

Hətta bəzi dövlət başçıları bəşəriyyəti atom bombası ilə hədələyirlər. Üçüncü dünya müharibəsinin başlayacağı barədə fikirlər səsləndirənlər də az deyil. Bu kimi nifret ediləsi hallar təsdiq edir ki, böyük güc mərkəzlərinə uşaqların, yaşılı insanların kütləvi şəkildə həyatlarını itirmələri onları maraqlandırır. Yaşayış binalarının, min illər yaşı olan mədəniyyət nümunələrinin, tarixi abidələrinin dağılıması onlar üçün əhəmiyyətsiz görünür. Təbii ki, üçüncü dünya müharibəsinin baş vermesi və nüvə silahının işə düşməsi bəşəriyyətin sonu ola bilər. Bunu dünyadan aparıcı dövlətləri bilsələr də, vəziyyətin stabilşədilmesi üçün lazımı addımlar atırlar. Əksinə, ABŞ və Fransa, Almaniya kimi vəhşi top-lumalarından ibaret dövlətlər dünyada sabitliyi pozmağa və müharibələrin genişlənməsinə təkan verən addımları atmaqdardır. Xüsusilə də, Fransanın tutduğu qərəzli və ziddiyətli mövqe bəşəriyyət üçün sonu ürekaçan olmayan problemlərin yaradılmasına hesablanır. Hansı ki, bu irticəti dövlət dünəyada müstəmləkə siyaseti aparan və bu siyaseti dəyişmək fikrində olmayan dövlətdir. Fransanın Əlcəzairdə, Polineziyada, Korsikada, Melaneziyada törətdiyi soyqırımı aktları, Afrika, Cənub Şərqi Asiya, Sakit Okean, Latin Amerikasında onlarla ölkənin işğal edilməsi və insanların kütləvi şəkildə qətle yetirilməsi, şəhər və kəndlərin xarabazarlıqla çevrilməsi Fransanın dövlət siyasetinin əsası olub. Yalnız Fransa Əlcəzairdə 2 milyon əlcəzairini amansızlıqla qətle yetirib, minlərlə kənd və qəsəbəni isə xarabazarlıqla çevririb. Ümumilikdə 50 ölkədə Fransa 21 milyon insanın həyatına son qoyub, şəhərləri, kənd və qəsəbələri, min illik tarixi olan tarixi abidələrini, memarlıq nümunələrini yer üzündən silib. Faktlara istinaden demək olar ki, artıq Fransanın vəhşiliyinə qon qoyulmaqdadır. Müstəmləkə həyatı yaşayan xalqlar prinsipiylə göstərməklə Fransaya qətiyyətli şəkil-də cavab verirlər. Bunun nəticəsi olaraq artıq



Fransa bəşər tarixinin qara ləkəsinə çevrilir



Fransa ordusu rüsvayçı şəkildə Nigeriyadan qovulub. Əlcəzair Fransanı sixişdirməqla rəsmi Parisi çıxılmaz veziyətə salıb. Bakıda keçirilən 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizəsiri ərazilərdən olan nümayəndələrin iştirak etdiyi "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusundan konfransda müstəmləkə altında eziyən xalqların nümayəndələri Fransanı müstəmləkəçiliyə son qoyulmasına, çağırış etdilər. Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Jan Jakob Bisep beynəlxalq konfransda çıxışı zamanı bildirdi ki, dörd esrdir ki, biz Fransanın təzyiqi altında yaşayıraq: "Ölkəmiz Fransanın müstəmləkəçiliyi dövründən bəri öz haqları uğrunda mübarizə aparır. Fransızlar bizim ərazilərdə işləyir, yerli əhali isə işsizdir. Azadlığımız üçün mitinqlər təşkil edirik ki, səsimiz eşidilsin, amma buna görə hebsə atılıraq. Biz Fransa müstəmləkəçiliyi ile mübarizəmizi davam etdiririk. Bu ölkənin edaletsizliyindən çox eziyyət çəkir". Yeni Kaledoniya daha sərt və qətiyyətli mübarizə tədbirləri seçmək Fransanın müstəmləkəsindən xilas olmaqdadır. Xüsusilə də, Yeni Kaledoniyanın dünyanın ən azad, demokratik, güclü dövləti olan Azərbaycana arxalanması və Azərbaycanın dəstəyinə güvənməsi bu ölkənin məqsədlərinə çatacağından xəbər verir.

Azadlıqları üçün vuruşan xalqlar

Bu günlərdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanması Yeni Kaledoniyanın Fransanın müstəmləkəsindən xilas olacağının əzəqədən olmadığını təsdiqləyir. Sənədi Azərbaycan Milli Məclisinin sədri Sahibe Qafarova və Yeni Kaledoniya Konqresinin sədri Rok Vamitanın adından Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselin imzalayıblar. İmza-

biz buna görə çox təşkkür edirik. Yeni Kaledoniya bizim üç institut var, onlar kanak xalqı tərəfindən idarə olunur və mübarizəmizdə aktiv iştirak edirlər. Təmsil olunduğu quruma hazırda kanak xalqının təmsilçisi rəhbərlik edir. Bundan başqa, bu gün iki əyalətimizin təmsilçisi kanak xalqına mənsubdur. Bizim siyasi rəhbərimiz öz xalqının yanındadır və Parislə danışıqlar artıq fərqli şəkildə aparılır. Fransa bu gün taktikasını dəyişib. Onlar ölkədəki institutların işləmə mexanizmini də dəyişərək, Konqres və əyalətlərin işinə müdaxilə etmək istəyirlər. Bizim dəstəyə ehtiyacımız var və Azərbaycan Milli Məclisi ilə imzalanan memorandum bu istiqamətdə atılan uğurlu addımdır".

Fransanın törətdiyi soyqırımlar bəşər tarixinin qara ləkəsidir

Söz yox ki, Fransanın törətdiyi soyqırımlar bəşər tarixinin qara ləkəsidir. Bu ləkəni heç vəchlə silmək mümkün deyil. Bəşəriyyət darduqca Fransa bu ləkəni daşımali olacaq. Hətta E.Makron özünün və əcdadlarının xalqlara verdikləri əzablara, işkəncələrə, qırğınlara görə üzr istəsə belə, bu heç nəyi dəyişməyəcək. Yaralar sağalmazdır, qara ləkə isə heç zaman silinmir. Diqqətçəkən məqam ondan ibarətdir ki, E.Makron Fransa xalqına getirdiyi faciələri aradan qaldırmadqanda, mövcud vəziyyəti daha da dərinləşdirmək siyaseti aparır. E. Makronun və ümumiyyətkdə Qərbin İsrail-HAMAS müharibəsini dayandırmaq üçün fəal iş aparmaq əvəzinə savasın davam etdirilmə-

sine dəstək vermələri bir daha göstərir ki, Qərb sülhdə maraqlı deyil. Hazırkı məqamda İsrail-HAMAS arasında əldə olunan atəşkəs rejimi də müvəqqəti xarakter daşıyır. Fransa kimi qızışdırıcı mövqə tutan dövlətlərin səyi ilə tərəflərarasında müharibənin yenidən bərpa olunacağı şübhəsizdir. Bu, Fransanın xarici siyasetinin başlıca prinsiplərindən. Müharibələrin sayı çox olarsa Fransa kərəksiz və keyfiyyətsiz silah sursatını müharibə aparən dövlətlərə satmaq imkanı qazanır. Artıq Livan vasitəsi ilə Fransa HAMAS-a böyük çeşidde silah sursat satıb və bu alveri davam etdirməkdədir. Qeyd etmək lazımdır ki, bu gün Fransa dünyada silah ixracatçılarının ilk beşliyindədir. Raket silahı 23 faiz, radioelektronika 22 faiz və aviasiya texnikası 21 faiz təşkil edir. Ölkənin silah istehsal edən şirkətləri dənizən 130 ölkəsinə silah satışını həyat keçirilər. Əsa silah alıcıları Səudiyyə Ərəbistanı, Misir, Hindistan, BƏƏ və Qətərdir. Fransa "bacı" si hesab etdiyi Ermənistana da silah satışını həyat keçirir. Bununla bağlı razılıq Ermənistən müdafia naziri Suren Paşikyanın Parisə səfəri zamanı əldə olunub. İlk önce Ermənistən 50 zirehli texnika, daha sonra "Minstrel" hava hücumundan müdafiə rakətləri getiriləcək. Fransa hərbi attaşesi Fransanın öldürücü silahlarının Ermənistənə tədarükünə nəzarət edəcək. Artıq Fransanın İrvəndəki səfirliyində hərbi missiya yaradılıb, attaşə təyin edilib. Lakin Ermənistən Fransa kimi dövlətlərin təsiri altında qalmaqdə davam edəcəyi təqdirdə dövlətçiliyini itirməli olacaq. Çünkü regionun hərbi, siyasi, iqtisadi və digər sahələrdə güc mərkəzi olan Azərbaycanın Ermənistən təxribatlarına və pozuculuğa xidmət edən fealiyyətinə göz yummaq fikrində deyil. Sərhəddə təxribatlar baş verəcəyi təqdirdə ciddi şəkildə Ermənistən cəzalanacağı şübhəsizdir. Ona görə də Ermənistən Cənubi Qafqazda sülhün və əmin-amanlığın qorunub, saxlanması və mövcudluğunu itirməmək üçün Azərbaycanın sülhə xidmət edən təkliflərini qəbul etməlidir. Əks halda ağır və faciəvi duruma düşə bilər.

İLHAM ƏLİYEV



Bugünkü Azərbaycan realıqları deməyə əsas verir ki, sabitlik, təhlükəsizlik və inkişaf 20 illik tariximizi xarakterizə edən əsas amillərdir. Əlbətə ki, güclü dövlət və güclü Liderlik bize Zəfərimizi yaşıtdı. 30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Xalq-iqtidar birliyi, ordu quruculuğu burada önemli faktor olduğunu qeyd etmeliyik. Zəfer qazanmış Azərbaycanı daha uğurlu gələcək gözləyir. Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. "Demir Yumruğu"n yaratdığı yeni realıqlarla her kəs hesablaşmalıdır. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşılmış enerji bölgələri elan edib və həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Azərbaycanın yaratdığı yeni realıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Regionda yaranmış yeni geosiyasi vəziyyət region dövlətlərlə yanaşı, Avrasiya məkanında sülh və inkişafə yol açır. Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisə kimi əhəmiyyətə malikdir. Bu, türk dünyasını, Avropanı, eləcə də qonşu dövlətləri birləşdirəcək layihədir.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan dünyasının en sürətli inkişaf edən, yenileşen, müasirleşen, demokratikləşən ölkəsi kimi yüksək imicə sahibdir. Bu gün Azərbaycan işğaldan azad olunan ərazilərimizdə Böyük Qayıdışı uğurla reallaşdırır.

"BÜTÜN BİNALAR SÖKÜLÜB, DİNİ ABİDƏLƏRİMİZ SÖKÜLÜB, HƏR ŞEY TALAN EDİLİR"

Həmin ərazilərdə abadlıq-quruculuq işləri vüsət alıb. Azad olunan ərazilər sırasında Füzulimizdə vardi. Füzuli şəhəri düşmənin tapağından azad edildi. "Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünkü otuz il ərzində o vəhşilərin əlinde idi, yırtıcı heyvanların əlinde idi, çaqalların əlinde idi. Bütün binalar sökülb, dini abidələrimiz sökülb, hər şey talan edilib, evlərin dam örtükleri, pencərələri, eşyaları, hər şey. Sanki vəhşi bir qəbile bu şəhəri zəbt etmişdir", - deyə Azərbaycan Prezidenti bildirmişdir.

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı ilə Füzuliye çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrində yola salınan növbəti köç karvanı erməni işğalından azad olunan və Azərbaycan dövləti tərəfindən yenidən qurulan Füzuli şəhərinə çatıb.

FÜZULİ ŞƏHƏRİNDE 744 AİLƏNİN, YENİ 2839 NƏFƏRİN MƏSKUNLAŞMASI TƏMİN EDİLİR

Daha 39 ailə olmaqla, 150 nəfər Füzuli şəhərindən 32 (122 nəfər), Sumqayıt şəhərindən 5 (22 nəfər), Şirvan şəhərindən 1 (3 nəfər), Füzuli rayonundan 1 ailə (3 nəfər) olmaqla yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımqıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət olub. Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürürlən 37 ailə Qaradağ rayonunun "Qobu Park-3" köçkün şəhərciyindən, Şirvan şəhəri və Füzuli rayonundan olan 2 ailə isə məskunlaşdıqları ərazidən yola salınıblar.

Füzuli şəhərinə çatan ailələr doğma yurda qovuşmağın sevincini yaşayırlar. Bunulla da Füzuli şəhərində 744 ailənin, yəni 2839 nəfərin məskunlaşması təmin edilib. Qarşılıklı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qayıdışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün işğaldan azad olunan ərazilərimizdə, eləcə də Füzulidə abadlıq-quruculuq işləri böyük vüsət alıb. Füzuli qaynar dövrünü yaşayır. Böyük Qayıdış çərçivəsində əzəli sakinlər doğma yurduna qayıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfer nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra könlüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmamasına imkan yaradıb.

DÖVLƏT QAYĞISI İLƏ ƏHATƏ OLUNAN FÜZULİLİLƏR

Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qeyd edək ki, köçürürlən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar. Füzuli abadlaşır və yenidən qurulur. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə, eləcə də Füzuliye səfərləri tarixi hadisələrlə yadda qalır. Füzuli Beynəlxalq Hava Limanında istifadəyə verilməsi, Dövlətyarlı kəndində "Ağılli kənd"in təməlqöymə mərasimi, Rəqəmsal Stansiya idarəetmə Mərkəzinin təməlqöymə mərasimi, çoxmənzilli yaşayış məhəlləsinin təməlqöymə mərasimi və s. Füzulinin tezliklə abadlaşmasından xəber verir. Füzuli şəhərində dövlət başçısı tərəfdən üçüncü yaşayış kompleksinin təməlinin qoyulub. Üçüncü yaşayış kompleksi çox funksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılib. Burada tikiləcək 863 mənzildə 2022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotqaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq. Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydancası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək. Füzuli şəhərinə dövlət başçısını məlum səfəri çərçivəsində inzibati binanın da teməli qoyulub. Inzibati binanın inşa olunacağı şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılib.

Doğma yurda Böyük Qayıdış

Prezident İlham Əliyev: "Bizim keçmiş köçkünlər səbirszizliklə o günləri gözləyirlər"



ZƏNGİLAN, CƏBRAYIL VƏ QUBADLI RAYONLARINDA 24 KƏND, 5 QƏSƏBƏ VƏ 3 ŞƏHƏRİN İNŞASI PLANLAŞDIRILIR

Müvafiq Dövlət Programına əsasən 2022-2026-ci illerde Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında 24 kənd, 5 qəsəbə və 3 şəhərin inşası planlaşdırılır. Hazırda Cəbrayıl şəhərində 712 mənzildən ibarət böyük bir kompleks artıq tikilir və 2 aydan sonra onun bir hissəsi təhvil veriləcək. Həmin bu kompleksə Cəbrayıl şəhərinin sakinləri qaydaçıqlar. Cəbrayıl rayonundakı kompleks 712 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda Zəngilanda da böyük abadlıq-quruculuq işləri görürlər. 13 binadan ibarət bir kompleks tikili və sakinlərinin 2024-2026-ci illerde ora köçürülməsi planlaşdırılır. Rayonun Cahangirbəyli kəndində də hazırda tikinti işləri həyata keçirilir. Həmçinin 2024-2026-ci illerde Cəbrayıl rayonunun Xorovlu qəsəbəsinə, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də artıq tikintilər başlanılib və həmin bu kəndlərə də köç nəzərdə tutulur.

"2022-2026-ci illər üzrə Dövlət programı"na əsasən Cəbrayıl, Qubadlı və Zəngilana 40 min nəfər köçəcək. Bu proses mərhələli şəkildə həyata keçiriləcək. Ümumiyyətə, işğaldan azad olmuş ərazilər yaşılm zona elan edilib və bunun sayəsində bütün inzibati binalarda, qeyri-yaşayış sahələrinin üstündə günəş panelləri istifadə olunur. Bundan əlavə, Zəngilan rayonunun özündə 4 kiçik su elektrik stansiyası artıq fəaliyyət göstərir.

"BİZİM BUNA GÜCÜMÜZ ÇATIR, İRADƏMİZ VAR"

Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olmuş ərazilərin minalardan və partlamamış hərbi surətdən təmizlənməsi, müasir yaşayış, istehsal və xidmet infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Eləcə də neqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusiət Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Hərb meydandasında sözünü deyən Azərbaycan bu gün quruculuq meydandasında da imza atlığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olmuş Qarabağ və Şərqi Zəngəzur yaşılm enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. "Azərbaycan Res-

publikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası neticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-ci ilədək ərazilərdə görülecek işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. "Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-ci ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündür, ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayıda insanlar məskunlaşacaq, cünki birincisi, bizim buna gücümüz catır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirszizliklə o günləri gözləyirlər".

Zümrüd BAYRAMOVA



"Bakcell"in məşhur simaları bütün ölkəni Bulvardakı konserdə səsləyir


"Bakcell"in sosial mediada paylaşıdığı sonuncu videolarda müsiki ulduzları Röya və Mir Yusif bütün ölkəni yeniliyə səsləyib. Məşhur simalarla yanaşı, ən çox təccüb yaranan sünə intellekt dəstəklə robot olub. İnsanabənzər robot da Azərbaycan dilində danışıqlı ilə Bulvardakı konserdə dəvət mesajı göndərib.

Robotla bağlı hələ ki dəqiq məlumat olmasa da, görünür, Bakcell 25 aprel, 18:00-da Bakı Bulvarında baş tutacaq konserti ilə bütün Azərbaycana innovasiyalara dolu bir təcrübə yaşadacaq. Bundan əlavə, ötən günlərdə 100 000 GB heçdiyyə veriləcəyini bildirən Bakcell, Tünzalə Ağayeva, Natiq Ritm Qrupu, Murad Arif kimi məşhur simalarını açıqlamışdır. Məraqlıdır, Bakcellhansıyenilikləri içtimaiyyətə böölüşəcək? Detalları 25 aprel 18:00-da Bulvarda biləcəyik.

"Azərbaycan və Serbiya təkcə sənəd üzərində deyil, həm də sözdə və əməldə yüksək əməkdaşlığa sadıqdlrlər"

Ölkemizin Cənubi Qafqazdakı yerini ve rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən dövlətlər təbii olaraq respublikamızla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirler. Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Bu da təbiidir. Belə ki, respublikamız artıq Avropanın enerji təhlükəsizliyi təminatında əsas rol oynayan ölkələrdən birinə çevrilib". Bu sözləri SIA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Politoloq bildirib ki, Azərbaycanın qaz ixracı coğrafiyası da getdikcə genişlənir: "Həzirdə ölkəmizin təbii qazı Serbiya da daxil olmaqla doqquz ölkəyə ixrac edilir ki, bunlardan da yeddisi Avropa ölkəsidir.

Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulub. 8 iyun 2011-ci ildə Azərbaycan Respublikasının Serbiya Respublikasında, 2011-ci ilin fevral ayında isə Serbiya Respublikasının Azərbaycan Respublikasında Şəfərliyi fealiyyətə başlayıb. Azərbaycan ilə Serbiya arasında siyasi dialoq həzərman yüksək səviyyədə olub. Dövlət başçıları səviyyəsində son illər intensivləşən qarşılıqlı yüksək səviyyəli səfərlər və təmaslar isə iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirməsi və dərinləşdirilməsi üçün daha geniş zəmin yaradıb. İndiye qədər Azərbaycan və Serbiya arasında çoxlu sayda sənədlər imzalanıb və bu sənədlər iki ölkəni strateji tərəfdəşə çevirib. Onu da qedy edim ki, Azərbaycan və Serbiya təkcə sənəd üzərində deyil, həm də sözdə və əməldə yüksək əməkdaşlığa sadıqlik nümayiş etidirirler.



iKİ ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı çoxtərəfli müstəvidə də uğurla davam etdirilir. Beynəlxalq arenada ölkələrimiz bir-birinin suvereniliyi, ərazi bütövlüyüňü birmənalı şəkildə qarşılıqlı surətdə dəstekleyir, beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkə tərəfindən irəli sürülən təşəbüslər nəzəre alınır. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Serbiya dövlətlərinin təmsilçiləri principial məsələlərin həllində birgə mövqə nümayiş etdirirlər. Buna əyani misal kimi Serbiyanın 14 mart 2008-ci il tarixində Azərbaycanın təklif etdiyi "Azərbaycanın işgal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə layihəsi ilə əlaqədar BMT Baş Assambleyasında keçirilən səsvermədə məsələnin lehine mövqə nümayiş etdirməsidir. Daha bir nümunə olaraq bu ilin fevralında Serbiyanın Avropa Şurası Parlament Assambleyasındaki nümayəndə heyətinin AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qərəzli qətnamə ilə bağlı Assambleyanın sədri Teodoros Rousopoulosa ünvanlaşdırığı etiraz müraciətini göstərmək olar. İkitərəfli münasibətlərin inkişafı baxımından 2011-ci ildə yaradılmış Ticaret və İqtisadi Əməkdaşlıq üzrə Hökmətlərarası Komissiyanın da rolu əhə-

miyyətdir. Eyni şəkilde iki ölkə arasında münasibətlərin möhkəmlənməsində parlamentlərin rolunu da inkar etmək olmaz. Belə ki, hər iki ölkənin parlamentində dostluq grupları fealiyyət göstərirler. Parlament sədrlerinin, eləcə də dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri əməkdaşlıq əlaqələrinin daha da inkişafına güclü təkan verir. İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqda da yeni imkanlar açılır. Bu gün Azərbaycan qazı Serbiyanın təchizat mənbələrinin saxələndirilməsi ilə yanaşı, Mərkəzi Avropaya qazın paylanması tranzit ölkə kimi Serbiyanın strateji roluna da töhfə verir. Serbiya həmçinin Azərbaycandan elektrik enerjisinin Avropaya ixracını təmin edəcək Qara dəniz sualtı kabel layihəsinə qoşulma perspektivlərini de nəzərdən keçirir.

İki ölkə arasında yüksək sənəd xətə inkişaf edən əməkdaşlıq iqtisadi münasibətlərin inkişafında da özünü göstərir. Kənd təsərrüfatı, hava nəqliyyatı, turizm, tibb, nəqliyyat-infrastruktur və digər sahələrdə əməkdaşlıq hər iki tərəfin maraq dairesindər və bununla bağlı çoxtərəfli əməkdaşlıq perspektivləri mövcuddur.

Ölkələrimiz arasında təhsil sahəsində də əməkdaşlıq mövcuddur. Serbiyanın Belgrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Azərbaycan Diller Universitetində isə Serb dili və Mədəniyyəti Mərkəzi fealiyyət göstərir. Bütün bunlar onu deməye əsas verir ki, Azərbaycanla Serbiya arasındaki münasibətlərin yaxşı perspektivləri var və yüksək sənəd xətə üzrə inkişaf edən bu münasibətlər möhkəm dostluq, qarşılıqlı etimad və anlaşma üzərində qurulub".

Səbinə Hüseynli

"Xalq arasında deyilən "Gözünü yum, dişini six, üzərinə get" üsulu səhvdir"

PSIXIATR İZAH ETDİ

"Klaustrofobiya dar, qapalı mühitdə qalmadan keskin, həddindən çox irrasional qorxu halıdır". Bu sözləri SIA-ya açıqlamasında psixiatr Azər Bağırov deyib. O bildirib ki, özləri de başa düşürər ki, əsası yoxdur, qorxulacaq bir şey yoxdur, amma qorxun keskin şəkildə həmin mühitlərdə hiss edirlər: "Həmin mühitlərə misal olaraq uzun tunellər, liftlər, təyyarə, metro, pəncərəsi açıla bilməyən otaqlar, çıxa bilməyəcəklərinin düşündükləri mühitləri deyə bilerik. Bəzən pəncərəsi olmayan otaq bağlandığında təşvişə düşə bilirlər. Bu təşviş hissi çox şiddetli olub panik səviyyəsində ola bilər. Bəzənsə, şiddəti az olub diskonfort səviyyədə ola bilər. Ona görə də hər iki halda mecbur qalmadıqca bu mühitlərə girməkdən qaçınırlar.

Bəzən belə mühitlərə girdiklərində panik atak səviyyəsində şiddetli təşviş hissini yaşaya bilirlər. O sıradə keskin ürək döyüntüsü, istibasma, boğulma hissi, nəfəs darlığı, tərləmə, əllərde, ayaqlarda titrəmə, bu şəkilde keskin qorxu ile müşəyiyət olunan təşviş hali ola bilir. Fərqli əlamətlər də görünə bilir. Baş hərlənməsi, sanki özündən gedəcəkmiş kimi qorxu hissi, bəzən də idarəni itirək, dəli olacaqmış kimi təşvişin panik atak səviyyəsinə çıxmazı olur. Bu zaman qulaqlarda uğultu, ağızda qurulub, səslərə qarşı yadlaşma, çəşqinqılıq olur. Həmin insanlar belə əlamətlərlə müşahidə olunan təşviş hali yaşayırlar. Ona görə də həmin mühitlərdən qaçmağa başlayırlar. Bu da onların həyatlarını daraldır. Çünkü liftdən, təyyarədən istifadə edə bilməmək onların iş seyahətlərinə gedə bilməməsinə, quru yolu ilə günlərə vaxt itirməsinə səbəb olur. Bəzi panik atak xəstələri maşına belə mine bilmirlər. Yeni maşınlarda qapılar avtomatik bağlanır deye, bundan belə qorxub çəkinə bilirlər. Eyni zamanda tunellərə girə bilməmək, liftdən istifadə edə bilməmək də çox həyat daraldıcı ola bilir".

Onun sözlərinə görə, klaustrofobiyanın müalicə psixoterapiya yolu ilə aparılır: "Psixoterapiyanın məruz qoyma yön-

təmi ilə təşviş hissini desentizasiyası yönəmli aparılır. Bir müddətdən sonra həmin mühitlərə qarşı neytrallaşma baş verir. Onlar həmin mühitlərdə özlərini evvelki təşviş hissini keçirmirlər. Ancaq bu xalq arasında deyilən "Gözünü yum, dişini six, üzərinə get" yolu çox səhvdir. Məsələn bir pasiyente "özünü məcbur et üç mərtəbəli binada lifte min" demək səhvdir, çünkü o, gözünü yumub tez çatmasına gözleyəcək. Bunun heç bir xeyri yoxdur. Çünkü araşdırımlar nəticəsində deyilir ki, klaustrofobiya olan insanlar hebsə düşür, orada illərlə qalırlar. Həbs onlar üçün təşvişə səbeb olan yerdir. İllerlə qaldıqdan sonra çıxarkən yenidən onlarda klaustrofobiya başlayır.

Klaustrofobiyanın yaranmasına əsas səbəblərdən biri də usaqkən qapalı mühitdə pis təcrübə yaşamaqdır. Qatarda stansiyalar arasında qalmaq, təyyarədə turbalansa düşmək, keskin vəziyyət yaşamaq sadəcə usaqlıq dövründə deyil, yetkinlikdə də görünür. Valideynlərdə də klaustrofobiya olması da səbəblər arasındadır. Valideyn öz qorxusunu sağa hiss etdirir. Bütün təşviş pozuntularında valideynlərin yetişdirmə tərzinin usaqların da təşvişli böyüməsinə səbəb olmasını görürük. Məsələn, fobiyada əgər valideyn sosial mühitdə özüne qapanıq bürdirirsə, onun öyrədəcəyi üsul da sosial mühitlərdən qorxma, çekinmə olacaq. Girişkən valideyn eyni şəkildə girişənənəyi öyrədəcək. Bundan başqa klaustrofobiya spesifik fobiyalardan olduğu üçün dərman müalicələri də aparılır. Çox vaxt məslehət görürük ki, müalicələr paralel aparılsın. Həm dərman, həm də koqnitiv davranışlı psixoterapiya paralel aparıldıqda qorxuları aşma və bu mühitlərə asanlıqla girmə mümkün ola bilir".

Söylü Ağazadə



Elçin Bayramlı

Küçələrdə qalan sərnişinlər

Son vaxtlar Bakıda avtomobilərlə bağlı məhdudiyyətlərdən sonra sərnişin nəqliyyatında vəziyyət dəha da ağırlaşır. Artıq autobusların sayı kifayət etmir, salonda hədsiz sıxlıq yaranır, havasızlıqdan bəzilərinin hali pisləşir. Lakin avtobus sayı artmaq əvəzinə azalır. PİK saatlarında isə sərnişinlər qalır küçələrdə.

Avtobus parklarının yaxınlığında yaşayanlar deyir ki, balkonumuzdan əksər avtobusların qarajda yatdıığını aşkar görürük. Yeni, bə vəziyyəti əsaslandırmaq üçün heç bir arqument yoxdur. Fakt cılpaqlığı ilə ortadır. Şirkətlər qəsdən avtobusların çox az hissəsini xəttə buraxır. Mümkün qədər az avtobusla mümkün qədər çox sərnişin daşımaq principle ilə hərəkət edilir. Məsələn, yüz sərnişin 2 avtobusla daşımaqdansa, 1 avtobusla daşımağa üstünlük verilir ki, bura da dəha çox qazanc götürmek məqsədi güldülür. Marşrut xətlərinin çoxu ləğv edildiyindən, sərnişinlər əksər hallarda bir yerdən digərinə getmək üçün ən az 2 avtobus dəyişməli olurlar. Şəhərin sərnişindəsimə xidmeti sosial sistemdir, əhaliyə xidmətdir, bu, bzines strukturudur.

Bir zamanlar bizdə də avtobuslardan əlavə, tramvay, trolleybus, elektrik qatarları kimi sistemləri mövcud idi. Həmin sistemlər var olduğu zaman nəqliyyat və sərnişinlərin hərəkəti çox rahat olur. Müxtəlif nəqliyyat növlərinin işlədildiyi ölkələrdə sərnişindəsimə sistemi mükəmməl qurulur. Ölkəmizdə isə həzirdə yerüstü sərnişindəsimə yalnız avtobuslar qalıb. Onlar da sərnişin axınıni ödəyə bilmir.

Avtobuslar azaldıqdan çoxları taksi ilə gedib-gelməyə məcbur olur. İctimai nəqliyyatın azalması şəhərdə avtobillərin sayını artırır ki, bu da dəha bir probleme rəvac verir - tixaclar artır. Hazırda sərnişinlərin böyük əksəriyyətini avtobuslar yox, taksilər və yoluştı sərnişin götürən fərdi maşınlar daşıyır. Əks halda ümumiyyətlə avtobuslara minmək qeyri-mümkün olardı.

Bəzi marşrutlarda avtobusların vəziyyəti acıcaqlıdır. Şəhərin mərkəzi hissələrində müasir avtobuslar xəttə buraxılıb. Ancaq şəhərtrafi yerlərdə, hətta 90-ci illərin avtobuslarını görmək mümkündür. Həmin avtobuslar heç bir təhlükəsizlik normalarına cavab vermirlər. Qırıq-sökük, xarab vəziyyətdədir. Şəhərdən kənarda yaşayan əhalisi pisləşə bilər. Ancaq səhərətənək, havasız avtobuslarda səyahət etməli olur. Ancaq səhərətənək qoşqınna geləndə komfortlu avtobuslarla eyni məbləği ödəməlidirlər.

Vaxtilə dağıdilan sərnişindəsimə sisteminin yenidən bərpası üçün indi çox böyük sərməyə tələb olunur. Bu nəqliyyat növləri bərpa edilməsə, vəziyyət getdikcə pisləşəcək. Yaxşı ki, metro var. Yoxsa şəhərdə vəziyyət faciəvi olardı. Belə bir sistemlə heç bir halda normal sərnişindəsimədan səhəbet gedə biləməz.

Bu kimi sosial problemlər cəmiyyətdə güclü aqressiya yaradır. Hər bir sərnişin rahat səyahət etmək istəyir. Bu, onların haqqıdır, çünkü bunun üçün pul ödəyirler.

Bəzəkli-düzəkli avtobusları almaqla iş bitmir. Xidmeti təşkil etmək lazımdır. Bir çox ölkələrdə avtobuslar bizimkildən daha ucuz və sadədir. Ancaq çox sistemli şəkildə hərəkət edir. 200-300 minlik avtobuslar maksimal yüklenmə ilə istifadə edilir və nəticədə tez səradan çıxırlar.

Daha bir problem isə avtobusların marşrut cədvəlidir. Keçmişdə bu marşrutun keçdiyi bütün erazi tabloda yazılırdı. İndi guya elektron tablolara keçilib, nəticədə ancaq ilk və son dayanacaqlar yazılır. Sərnişin bilmir ki hansı avtobus haralardan keçir. Bundan əlavə avtobuslarda gediş qiymətləri yazılımır, daimi istifadə etməyənələr bilmir ki, hansı marşrutda gediş qiyməti 40, hansında 50, hansında 60 qəpikdir.

Kart sisteminə kecid də əlavə problemlər yaradır. Balans bitəndə bir çox yerlərdə yükləmə aparıcı tapa bilmirlər. Onlayn tətbiq yaradılıb, oradan da balans yüksək, onlayn bilet almaq çox uzun və qeyri-münasib prosedurdur. Bir sözə yerüstü sərnişin nəqliyyatını sıfırlayıb, yenidən qurmaq lazımdır.

İtirdiyimiz xüsusiyyətlər: mərhəmət

VII YAZI

Elə sözlər var ki, eşidən kimi içimizə rəhatlıq verir, sözün enerjisindən qəlbimizə sevgi axır. Mərhəmət sözü də bu qəbilden olan kəlmələrdəndir. Mərhəmət hissi, əslində, bu gün dünyada yaşanan bütün sosial, psixoloji, ünsiyyət problemlərinin əsas həlli-dir. Mərhəmət duyğusu olan insanların yaşıdığı bir cəmiyyət, ilk növbədə, sevgisizlik problemini aradan qaldıracaq, sonra bir-birini başa düşməməzlik yox olacaq, insanlar ünsiyyətin ən ali formasında yüksələcəklər. Mərhəmətlə yоğrulan cəmiyyət kin, ədalətsizlik, neqativlə yüklenməyəcək.

Mərhəmət, birinin dərdine yanmaq, dərдинi paylaşmaq və onun kədərini hiss etmək mənasını verir. Dünya şöhrətli mütəfəkkirərin, yazıçılarının fikrincə mərhəmət hissi en ali insani hisssidir. Empatiya hissi ilə yaxın məna daşıyan mərhəmət hissi başqasının ağrısını üzəyində hiss etmək mənasında işlənir. Bəzən mərhəmət hissini empatiya, rəğbet, şəfqət, bağışlama, fədakarlıq kimi hisslerle



eynileşdirirlər. Lakin mərhəmət hissi bu hissələrdən fərqlənir və bu hissə, qloballaşan dünyada her gün bir az da yalnızlaşan insanlığın daha çox ehtiyacı olan duyğudur. Bu dəfə unudulan xüsusiyyətlərimizdən biri olan mərhəmət hissindən, necə mərhəmətli ola biləcəyimizdən, çevrəmizə və özüməz qarşı mərhəmətli olmağın əhəmiyyətindən danışacaqıq.

Mərhəmət vicdanı rahatladan, bizi insan olmaqdan uzaqlaşdırmanın və sağlam mənəviyyatlı edən vasitədir. Yaşadığımız dilemmalardan, gördüğümüz çətinliklərdən, qarşılığımız problemlərdən, ciyinizdəki yüksəklərdən ancaq mərhəmətlə xilas ola bilərik. Mərhəmət hissini bir az da məhribanlıqla müqayisə edə bilərik. Mərhəmət xeyir-xahlıqdır, məhribanlıqdır, sevgidir. Bu, şəxsi maraq və xeyir güdmədən başqa insanı başa düşmək istəyidir, bir növ fədakarlıqdır.

Mərhəmət hissini insana və etrafında kılara faydası tərəziyə qoyulmayacaq qədər dəyərlidir. Ona görə də bu hissə inkişaf etdirmək, yamaq, insanlığı mərhəmətə yoxdurur mak lazımdır. Aparılan sosial araşdırımlar mərhəmətin inkişaf etdirilə biləcəyini göstərir. Mərhəmət göstərən insan bu hissə etrafına aşılıyır. Mərhəmətli insanın içinde ego, kin-küdürü, nifrat olmur, mərhəmətli insanın içi qədər siması da gözəldir. İçinin gözəlli simasında təzahür edir çünki, insanı insan kimi formalasdırı həssidir mərhə-



mət.

Yer üzündə inkişaf, tərəqqi, yeniliklər baş alıb getdikcə insani dəyərlər azalmağa başladı. İnsan övladının etdiyi hər yeni ixtira mütələq sonu yaxınlaşdırır. Robotlaşan, süniləşən həyatımız ən təmiz hissərimizi qətl edir çünki. "Tüfəng yarandı, kişilik öldü" misali, yeniliklər bizdən çox şeyi aldı, evzində önməzə bir ekran qoydu və hamımız bütün həyatımızı o ekranaya görə tənzimləyirik. Internet, süni intellekt, robot qadınlar, süni insan fabriki hazırlıqları ilə insan övladı yaradılışı, kainatı hədələyir. Bu yolda öünüə çıxan manəələri def etmək üçün insan mərhəməti, empatiyani, şəfqəti silir beynindən.

İndi insan uça bilir, göyün yeddinci qatında, suyun altında yaşaya bilir, Ayı, ulduzları fəth edə bilir, atomu parçalayır, torpaqdan, küləkdən enerji düzəldir, minlərlə kilometr uzaqlığa görüntüsü, səs göndərə bilir,

dünyanın hər yerini canlı izləye bilir, hərəkət edən, ağılı-şüuru, dərrakəsi olan robotlar düzəldə bilir. Bir az da irəli gedərek insan düzəltmək üçün araşdırılmalarla başlayıb, amma əlinde olanların dəyərini anlamır, bizi insan edən duyğuları, hissələri qətl edir.

Mərhəmətimiz başımıza bəla da olur bəzən. İstifadə edilirik, aldadılıraq, tora salınıraq, zərəre düşürük. Nəyə görə? İnsan olduğunuza, insanı hissərimiz tərəzidə ağır gəldiyinə görə. Bize uzanan əli, mərhəmət istəyen gözələri görüb reaksiya verməmək olmur, insanıq axtır. Amma bəzən bu reaksiyamız - mərhəmətimiz sui-istifadə edilir. Son loxmamızı bölüşdürümüz, son qəpiyimizi verdiyimiz insanlardan aldığım zərbe bizi daşqəlblə edir, mərhəmətimizi itiririk. Bizi biz olmaqdan uzaqlaşdırırlar, zərər-zərər itiririk mərhəmətimizi.

Torpağa yağan yağış da mərhəmətdir, üzümüze düşən güneş, gecəmizi işıqlandıran ay da. Tanrıının yerə bəxş etdiyi sonsuz mərhəməti insanlar bir-birindən əsirgəyir, gizlədir. Sevgiye möhtac, mərhəmətə hesret insanlar çoxalır getdikcə, çünki onlara verecəyimiz mərhəməti daha önce yalancıya, fırıldaqçıya, fürsətçiye vermişik bilmədən. Bizim mərhəmətimizi sümürübələr, biz bilmədən, hiss etmədən. Çox çətin vəziyyətdə olan insana kömək etdiyimizi düşünmüşük, o bizdən istifadə edib. Biz ağır vəziyyətdə olan bir insana əl tutduğumuzu zənn etmişik, o bizi əbləh adlandırbı. Biz son qəpiyimizi tanımadan paylaşmışıq, o bizi aldatdıgi üçün özüne afərin deyib.

Bizi belə-bele hissiz-duygusuz robotlara, zombilərə çevirəcək pis xıslətlə insanlar. İnsanları yaxşılıq etməkdən iyəndirirlər yavaş-yavaş. Küçədə ölen olsa baxmayacağımız dövra gelib çıxmışq, yixilan olanda şübhə ilə baxırıq. Biz dırnağına tikan batan insana canı-dildən yanan insanlardan, başına fəciəvi hadisə gələn birinə şübhə ilə yanaşan insanlara dönmüşük. Aldadılماq, axmaq yerinə qoyulmamaq üçün içimizdəki şübhə getdikcə böyüyüb, şübhəmiz mərhəmətimizdən öününe keçib.

Uşaqlarımıza mərhəmət duyğusunu öyrətməyimiz də çox vacibdir, çünki mərhəmət hissini tanımadan böyükən uşaqlar az deyil. Bunu küçədəki canlılara zərər verən uşaqları gördükcə anlamış olur. Uşaqlar bəzən heyvanlara qarşı amansız ola, onu daşla, dəyənəklə vura və qısnaya bilirlər. Bəzən itin qulaqlarını, quyuşunu kəsən, quşların qanadını qoparan uşaqları da görürük. Hey-

vana mərhəmət hissi olmayan insanın insanlara da mərhəməti olmayacağı.

Mərhəmət hissimizi itirməyimizin bir səbəbi də virtual platformalar oldu. Sosial şəbəkələr həyatımıza bu qədər pərcimləndikdən sonra dələduzuq, aldatma, yalan da onlayn müstəviyə keçdi. İnsanların mərhəmətindən, inamından və etibarından sui-istifadə edən fırıldaqçıların sayı getdikcə artı. "Virtual diləncilər" və ya "sosial şəbəkə dilənciləri" kimi tanınan bəzi insanlar rəqəmsal dünyani gelir mənbəyinə çevirdilər. Yalan paylaşımalarla insanların mərhəmətini sümürərək pul tələb edən bu adamlar insan leyaqətinin ne qədər alçala biləcəyini göstərdilər. Yalandan balasını ödürən kim, anasını qəbər qoyan kim, yoldaşını ölümcül xəstə edən kim - hərə bir kart hesabı yayıb kömək dilenir. Onların kölgəsində qalan həqiqətən ehtiyacı, xəstəsi olan insanlara da inamımız yox oldu zamanla.

Bütün bu olanların fonunda mərhəmətimiz itir, dəfələrlə aldadıldığımızı gördükdən, bizdən istifadə edildiyini anladıqdan sonra. Bizi yavaş-yavaş belə etdilər, zərrə-zərrə səkdülər içimizdəki ən ali duyğuları. Dünya o vaxt yaşanıla halda olmayıcaq ki içimizdəki qaranlıqlar böyüyəcək, mərhəmətimizin son daması o qaranlıqda eriyəcək. Dünəyadakı son mərhəmət qırıntısı da itse olacaqları təsəvvür edə bilirsınız?

Lale Mehrali

Prezident İlham Əliyevin Rusiya işgəzar səfəri, BAM-in inşasına başlanmasıının 50 illiyi münasibətlərə dəmir yolu sahəsinin veterani ve işçiləri ilə birgə təşkil edilən görüş ikitərflı münasibətlərin dostluq, qarşılıqlı anlaşma kimi möhkəm təmələ əsaslandığını göstərdi. Bu, eyni zamanda Ulu Öndərin xatirəsinə olan hörmətin əlamətidir. Məlumdur ki, ötən il də Ulu Öndərin 100 illiyi ilə bağlı Rusiyada genişmiqyaslı və mötəbər tədbirlər keçirildi". Bu sözləri SIA-ya açıqlamasında Milli Məclisin deputati Kənül Nurullayeva deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Heydər Əliyev amili Azərbaycan-Rusiya dövlətlərərə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq: "Çünki o, Moskvada, Kremlde işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Ümumilli liderin Ümumittifaq tikintisi adlandırılın bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirakı, onun reallaşdırılmasına verdiyi töhfələr bu gün də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün BAM əsasən XXI əsr üçün qlobal logistikani müyyəyen edir. Moskvada da hesab edirlər ki, indiki mərhələdə Şərqi dönüş Baykal-Amur Magistralı sayəsində mümkündür. Təbii ki, tarixin yaddaq-

"Azərbaycan-Rusiya münasibətləri sürətlə inkişaf etdirilir"



lan məqamları ölkəlimizi, xalqlarımızı da da yaxınlaşdırır, münasibətlərimizin gələcəkde də ardıcıl inkişafına töhfə verir. Bu mənada Rusiya rəhbərliyi Bakı-Moskva əməkdaşlığını BAM-in miqyasına və tarixi əhəmiyyətinə uyğun qiymətləndirir".

Deputat bildirib ki, bu səfərin Rusiya sülh-həməramlı kontingentinin Azerbaycandan çı-

xarılması kontekstində baş tutması isə iki ölkə liderinin qarşılıqlı anlaşma və qərarı əsasında, qarşılıqlı hörmət və yüksək siyasi mədəniyyət nümunəsi kimi qiymətləndirilməlidir: "Bu, Azərbaycanın çoxvectorlu xarici siyasetinin, qonşu dövlətlərlə münasibətlərde etibarlılıq, qarşılıqlı faydalı əməkdaşlığı xidmət edən münasibətlər qurmasının təzahürüdür. Müttəfiqliq haqqında bəyanname də gələcəkdə ikitərflı münasibətlərin ardıcıl inkişafını müyyəyen edir və tərəflər bu

sənəd çərçivəsində işləyirik.

Səfər zamanı diqqət yetirilən mühüm məqamlardan biri də ölkəlimizi və tərəfdaşımızı birəsdirən "Şimal-Cənub" bəyənəlxalq nəqliyyat dəhlizi oldu. Bunun ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malik olduğu bir daha qeyd edil-

di. Eyni zamanda regional təhlükəsizlik məsələləri də hər zaman olduğu kimi bu dəfə də dövlət başçılarının görüşünün gündəliyində idi. Bu gün Azərbaycan və Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkələrdir".

"Bu səfər hem də Ermənistən Qərblə münasibətlərə xüsusi bir üstünlük qazanmadan Rusiya ilə münasibətlərini zədələməsi şəraitində baş tutdu. Azərbaycanın bəzi Qərb dövlətlərinin qeyri-dost münasibətlərinə baxmayaraq, ümumilikdə Rəsmi Bakının Qərblə də münasibətləri normaldır. Bu isə uzaqqorən, məntiqli siyasetin tərkib hissədir. Azərbaycan bütün tərəfdaşlar, xüsusi də qonşu ölkələrlə qarşılıqlı hörmətə əsaslanan münasibətləri inkişaf etdirir. "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-ci illər üçün Yol Xəritəsi" də ölkələrimiz arasında əlaqələrin sürətlili inkişafının qarşidakı dövrədə uğurla davam etdirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan və Rusiya qarşılıqlı fealiyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışır", - deyə o əlavə edib.

Leman Sərraf

"COP 29-a ev sahibliyi əhəmiyyətli və məsuliyyətlidir" KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Olkəmizin 2024-cü ilə də dönya-nın ən böyük beynəlxalq tədbirlərindən sayılan COP 29-a ev sahibi seçilən Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək nüfuzunun, bir dövlət rəhbəri kimi ona bəslənilən etimadın nəticəsidir. Çünkü Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəyə və təşkilatlılıq bacarığına malikdir." Bu sözləri SIA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyaset Komitəsinin sədri, millət vəkili

AZERBAIJAN

COP29 HOST



nələməsi qürur doğurmaqla bərabər, həm də yüksək məsuliyyət hissi tələb edir. ADA Universitetində təşkil olunan "COP 29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı cənab İlham Əliyev bu beynəlxalq tədbire ev sahibliyi etməyin əhəmiyyətini qeyd edərək bildirmişdir ki, "Bu Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və des-teyinin təzahürüdür".

COP 29 Azərbaycanı dünyaya bir daha təqdim etmək, tanıtmaq baxımından olduqca əhəmiyyətlidir. Bu mötəbər tədbire sədərlik etmək dünyadan diqqətde olan və əşəriyyəti düşündürən təxirəsalınmaz məsələlərin gündəmə gətirilməsinə imkan verəcək və özünü müsbət nəticələrini göstərəcəkdir. Bu tədbirdə dünyada gedən proseslərə, həm də iqlim, yaşıl proqramlarla bağlı məsələlərə Azərbaycanın öz mövqeyində yanaşılacaqı sözsüz ki, önemli olacaqdır. Prezidentimiz də bu baxımdan bil-

dirmişdir ki, "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP 29 uğurla keçsin".

Azərbaycan Prezidentinin forumdakı çıxışında dünyada baş verən hadisələrə, xüsusilə Azərbaycan - Ermənistən münasibətlərinə, bəzi dövlətlərin, ermenilərə havadarlıq edən siyasi dairələrin məkrili əməllərinə geniş yer verilmesi təbii olmaqla bərabər, dövlətimizin başçısının hadisələrə real baxımdan qiymət verməsi, münasibətlətin sağlamlaşdırılmasına, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə, bəşəri dəyərlərə sadıqlılıqla, ciddi problemlərə beynəlxalq aləmin laqeydiyyindən doğan narahatlılıqdan irəli gəlir. Dövlət rəhbərimizin dünyaya verdiyi hər bir mesaj, söylədiyi hər fikir xalqımızın milli maraqlarına hesablanıb və vətandaşlarımızın istəklərini ifadə edir", deyə Tahir Rzayev bildirib.

Inam Hacıyev

Tahir Rzayev deyib.

Komite sədri xüsusile vurğulayıb ki, bu etimad hem də son zamanlar dövlətimizə qarşı yönələn çirkin məqsədlər və məkrili kompaniyalar aparan siyasi dairələrə layiqli cavabdır, Azərbaycanın demokratik dəyərlərə sadıq olduğunu, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinin göstəricisidir.

"Qlobal əhəmiyyətli, olduqca vacib bir tədbirin keçirilməsinin Azərbaycana həvələ edilməsi və dünyadan diqqətinin Bakıya yō-

"Azərbaycanın əsas hədəfi bölgəyə sülhün gəlməsi və..."

MÜNASİBƏT

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan xalqının davamlı olaraq bir çox mühüm qələbələrə imza atlığından şahidiyik". Bu sözləri SIA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Millet vəkili bildirib ki, Azərbaycan öz tarixinin ən şanlı və şərəflü günlərini yaşamağa davam edir: "2020-ci ilde torpaqlarımızı azad etdik. 2023-cü ildə suverenliyimizi tam barpa etdik. Bir neçə gün bundan sonra Rusiya sülhməramlıları Qarabağ tərk etdilər. Ən önəmli məsələlərdən biri isə 4 kəndin azad olunmasıdır. Bu, mühərbi olmadan, dövlət başçısının apardığı uğurlu diplomatik fealiyyət nəticəsində mümkün oldu. Azərbaycan xalqı qələbəye imza atdı.

Qeyd etmək lazımdır ki, uzun müddətdə Azərbaycana ciddi təzyiqlər və cəhdələr var idi, Ermənistən da mühərbiyə təhrir edildi. Azərbaycan uğurlu siyasetle ona nail oldu ki, heç bir vasitəçi olmadan biz Ermənistənla anlaşıq və qarşı tərəf 4 kəndimizi qaytarmağa razılaşdı. Ümumiyyətlə, son vaxtlar aparılan ikitərflı danışqlar prosesə dəha çox töhfə verir, nəinki hansısa vasitənin iştirak etdiyi platformalar. Bu da uğurlu diplomatik gedisişin nəticəsidir. Bu istiqamətdə danışqlar öz töhfəsini verir. Davamlı olaraq Ermənistəni Azərbaycanla şəntaj edib, belə bir görüntü yaratmağa çalışıdilar ki, Azərbaycan ermənilərə qarşı guya "etnik təmizləmə" həyata keçirir. Sanki Azərbaycan Ermənistənə hücum edəcək. Son proseslər onu göstərdi ki, Azərbaycanın bele bir planı yoxdur. Azərbaycanın əsas hədəfi bölgəyə sülhün gəlməsi və bunun üçün addımların atılmasıdır. Son razılaşma Qərbin apardığı siyasetin heç bir təsire malik olmadığını növbəti dəfə açıq-aydın göstərdi. Azərbaycan bütün məqsəd və hədəflərinə mütləq nail olacaq".

Onun sözlərinə görə, bu, cənab Prezidentin növbəti qələbəsidir: "Bu gün Azərbaycan öz kəndlərini geri qaytarır. Burada cənab Prezidentin müstəsna rolu var. Bu kəndlərin qaytarılması addım-addım, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın növbəti böyük uğurudur və qələbəsidir. Dəfələrlə cənab Prezident bu məsələyə qaytmışdır, qeyd etmişdir, Ermənistən qarşısında vurğulamışdır. Nəticədə də Azərbaycan bu torpaqları geri aldı. Qan tökmədən Ermənistənla bu nəticəyə getdi. Biz bütün torpaqlarımızı azad etdik. Bu mənada böyük uğur və qələbə kimi qiymətləndirilməlidir. Bu gün Azərbaycan məqsədli şəkildə öz hədəflərinə doğru irəliləyir. Bu da bize imkan verir ki, biz qələbəmizi ən yüksək səviyyədə və formada təmin edək. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bütün uğurlarına məhələli şəkilde nail olur və məqsədlərinə çatır".

Söyü Ağazadə



Qərbin rəsmi İrəvanı Rusiya ilə müttəfiqlikden ayırmak cəhdlərinin ifadesi olan Brüsseldə keçirilən Ermenistan-Avropa İttifaqı (Aİ) -ABŞ müsterək konfransının bölgəde gərginliyi artıracağı proqnozu özünü doğruldur. Görüşlə bağlı rəsmi Bakının mövqeyini konfrans iştirakçıları ABŞ Dövlət kətibini Antoni Blinkenə, Avropa Komissiyasının Prezidentini Ursula Fon der Lyayenə çatdırıran Prezident İlham Əliyev bu "teşəbbüs" işgalçuya dəstək kimi, dəyərləndirərək narahatlığını bildirmişdi. ABŞ-in ve Aİ-nin təmsilcileri bu görüşün rəsmi Bakının maraqlarına zidd olmadığını bildirsələr də konfransın keçirildiyi zaman erməni silahlılarının Azərbaycanın şəti sərhədində yerləşən mövqelərini atəş etməsinə, əsgərimizin yaralanmasına adekvat cavab olaraq qarşı tərefin dörd hərbçisini itirməsi "axşayınçılıq" vədine etimadi azaldır.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəferdən sonra coxərslik havadarı, dəstekçisi Rusiyaya arxa çevirərək Qərbe üz tutan, ABŞ ve Aİ-ni özünün əsas tərəfdası hesab etdiyi üçün arxayınlısan Ermənistən şəti sərhədə qoşun" yiğması, hərbi infrastruktur yaratması hayaların yeni müharibe hazırlaşlığından xəber verir.

Qeyri-şəffaf, pərdearxası gizlin məqamları ilə diqqəti çəkən Brüssel konfransının Cənubi Qafqazda sülhə, əməkdaşlığa təhdid olduğunu təsdiqləyən hərbi ekspertlərin vurğuladıqları kimi, Qərb ümumiyyətlə, Azərbaycanla Ermənistən arasında sülh sazişinin imzalanmasını istəmir". Prezident İlham Əliyev rəsmi Bakının 2022-ci ildə Praqa görüsü zamanı qəbul edilmiş Bəyanata və Alma-Ata Bəyannamesinə sadıq qaldığını bildirse də, Ermənistən baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə təsdiqləsə də Qərbdən qaynaqlanan "Stop!" emri, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı əsasi olmayan iddialar sülh sazişinin qarşısına qırımızı sədd çəkir. Danışmaz faktdır ki, Qərb Ermənistən üzərindən Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaqdə" maraqlıdır. Brüssel konfransı ilə bağlı mövqeyini Xarici İşlər Nazirliyinin açıqlaması ilə bildiren rəsmi Moskva hesab edir ki, bu konfrans Qərbin Ermənistən Rəsəya ilə müttəfiqliyinin pozulmasına cəhdlerin bir hissəsidir. Ermənistən təmsil olunduğu Kollektiv Tehlükəsizlik Müqaviləsi Təşkilatında fealiyyətini dayandırmış ilə bağlı anonsunun müəllifləri de ABŞ və Avropa İttifaqıdır. Ermənistən xarici işlər naziri Ararat Mirzoyanın "Biz indi Brüssel və Vashingtona iqtisadi və siyasi əlaqələri derinləşdiririk. Biz öz təhlükəsizliyimizi və inkişafımızı demokratik yol və institutlar üzrə təmin etməye çalışırıq və bunun üçün Qərbdə yaxşı tərəfdəşlər olduğunu görürük" sözleri de reallığı eks etdirir. Başqaları tərəfdən idarə olunan Ermənistənda Rusiya və Qərb tərəfdəşləri arasında yaranan fikir ayrılığı ölkədaxili vəziyyəti daha da gərginləşdirir. Ermənistən sabiq prezidenti Serj Sarkisyan hesab edir ki, Qərble Rusyanın qarşıluması şəraitində Brüssel görüşü regionda vəziyyəti daha da kəskinləşdirəcək. Nikol Paşinyanın Qarabağdan İrəvana köçməş ermənilərin "mühacirət hökuməti" barədə narahatlığı ölkədə vəziyyəti, yerli və gələmə ermənilər arasında qarşılamanı daha da gərginləşdirib. Nikol Paşinyan bildirib ki, ölkəsində Ermənistən hökumətindən başqa heç bir hökumət mövcud ola bilməz. Baş nazirin sözlerinə görə, əgər Ermənistənda kimse özünü "hökumət kimi qələmə verir" bu, Ermənistən milli təhlükəsizlik problemidir və "cavabsız qala bilməz." Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcəyini dəfələrlə beynəlxalq seviyyələrde səsləndən Prezident İlham Əliyev ölkəmizin müstəqilliyinə, suverenliyinə təhdid olan bütün cəhdlərin qarşısını ikinci Qarabağ müharibəsində qazandığımız Zəferlə alı, bir günlük antiterror tedbirleri nəticəsində erməni separatizminin, "miatsum", "artsax" kimi daşnak sayıqlamalarının kökünü birdəfəlik kəsdi. Amma regiona sabitlik getirəcək Zəngəzur dəhlizinin bərpası kimi həllini gözləyən məsələlər hələ də gündəmdədir.

Bəlli dir ki, beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin bərpasına mane olmaq Qərble ABŞ-in "Ermənistən himayədarlığı"nın başlı-

Erməni dilində "danışan" Fransa

Rəsmi Paris ölkəmizdəki səfirini geri çağırmasını lazım bilirsə, adekvat cavab aydındır: Azərbaycan da eyni addımı ata bilər



ca ssenari olmaqla Orta Dəhlizinə bərpa olmaqda təhdiddir. ABŞ keşfiyyatının qərəzlə açıqlamasında qeyd edildiyi kimi, Azərbaycanın digər rayonlarını respublikamızın tarixi əraziyi olan Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılmasında israrlı olması guya "silahlı münaqişə ehtimalını" artırır.

Bəzi siyasi şəhçilər dəhlizlə bağlı daha düzgün açıqlama verərək bildirirlər ki, Azərbaycanla Ermənistən arasında Zəngəzur dəhlizinin bərpası ilə bağlı yekdil qərarın qəbul olunmaması regionda gərginliyi artırıbilər. Azərbaycan respublikanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana Ermənistəndən keçmək sərhəd-gömrük nəzareti olmayan dəhlizin açılmasının tərəfdarıdır. Ermənistən isə rəsmi Bakıya yol verməyə hazırlırdır, ancaq öz nəzarəti altında. Rusiya isə bu yola özü nezaret etmək istəyir və onun bu istəyi de 10 noyabr üçtərəflü Bəyanatında eksini tapıb. Fransa, ABŞ, Aİ isə məsələyə öz maraqları baxımından yanaşaraq bu dəhlizin bərpasını istəmirler.

Göründüyü kimi, saxta müəmmalarla, bəhanələrlə bilərkən "zənginləşdirilən və tündləşdirilən" bu məselenin də arxasında Cənubi Qafqaza sahiblənmək iddiaları, qərəzlə yanaşmalar dayanır. Ermənistən siyasi əlaqələrində Azərbaycanın Zəngəzur dəhlizini açmaq üçün güc tətbiq edəcəyi ilə bağlı müzakirələr davam etsə də Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Rəsmi Bakı Zəngəzur dəhlizindən öz şərtləri əsasında istifade etmək niyyətindən geri çəkilmədiyini gizlətmir, amma israrla vurğulayıb, bunu güc yolu ilə həyata keçirmək istəmir: "Zəngəzura da, əlbette ki, qayıdacağı, amma sühl yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağı."

Rəsmi İrəvanın Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün Ermənistənə geniş miqyaslı hücumu keçəcəyi ilə bağlı məqsədi Qərb dövlətlərindən siyasi və hərbi dəstək almaq, eyni zamanda, ölkəmizə qarşı mənfi münasibətləri dəha da tündləşdirməkdir. Reallıq budur ki, Qarabağın tam azad olunmasından sonra regional stabilliyin təmin olunmasında maraqlı olan rəsmi Bakı üçün Orta Dəhliz və COP29 kontekstində ölkəyə yeni investorların gelməsi, Azərbaycanın beynəlxalq arenada imicinin yaxşılaşması daha önemlidir.

Halbuki, Zəngəzur dəhlizinin bərpası üçün əsas tərəflər olan Azərbaycanla Ermənistən eyni dərəcədə maraqlı olmalıdır. Dəhlizin bərpası ilə Ermənistən regionda həyata keçirilən iri infrastruktur layihələrindən istifadəsi reallaşacaq, bölgədəki tədrincinə son qoyulacaq, iqtisadi əmək elədə edəcək. Azərbaycanın əzəli torpağı olan Naxçıvanla, Türkiyə ilə əlaqəsi bərpa olunacaq. Türkiye ilə Ermənistən arasında illərdən bəri bağlanan sərhədlər açılacaq.

Amma Cənubi Qafqazdan çox-çox uzaqlarda yerləşən qüvvələrin bölgəyə qərəzlə müdaxiləsi beynəlxalq əhəmiyyətə malik bu kommunikasiyanın bərpasına əngel töredir. Daha dəqiq deyilsə, rəsmi İrəvanı Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdırınan Fransanın ikinci Qarabağ müharibəsindən sonra daha da güclənən anti-Azərbaycan münasibətləri revanşlıları daha daruhəndirir. Fransa Senatında Azərbaycan əleyhinə qəbul olunan bəyanatlar, qondarma "arsax" in tanınması ilə bağlı çağırışların səslenməsi, rəsmi Parisin üzvü olduğu BMT Tehlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamələrin qəbulu üçün göstərdiyi canfəşanlıq, Avropa İttifaqı, Avropa Parlamentində rəsmi Bakına əleyhinə aparılan təxribatlarda, qətnamların qəbulunda fəallıq göstərməsi, Qarabağ ermənilərinə "humanitar yardım" behənəsi ilə Laçın yolunda formalasdırıdı "siyasi blokada" şousu yaxın zamanlarında baş verən Fransa məkrinin kiçik məqamlarıdır. Ermənistənə silahlandırmaqla yeni münasibəyə hazırlayan rəsmi Parisin çağırışlarına qoşulan erməni separatçılarının sayının artması bölgədə sabitliyin pozulmasına yönəlmış məkrli niyyətlərdir. Keçmişə nezər salındıqda bir həqiqət təsdiqlənir ki, Ermənistənla Azərbaycan arasında münasibətlərin pozulmasına yönəlmış bütün addımların arasında Fransa dayanır.

Fransada getdikcə güclənən anti-Azərbaycan siyaseti, islamofob meyilləri bu ölkənin özünü Avropanın mədeniyət mərkəzi, demokratiya beşiyi adlandırması iddiasını təkzib edir. Bu reallığı ölkənin Evian-le-Bən şəhərindəki "Azərbaycan parkı"nda ucaldırmış Xurşidbanu Natəvanın heykəlinə qarşı edilən vandallıq da təsdiqləyir. Çox təessüf ki, məsələyə nə rəsmi Paris, nə də mədəni irsin mühafizəsinə cavabdehlik daşıyan orqanlar tərəfdən münasibət bildirilmədi. Be-

lə ki, Azərbaycanla bütün körpüleri yandırmaqla israrlı, Cənubi Qafqazda sabitliyin yaranmasına hər vasitə ilə engel töredən Fransanın ABŞ və Avropa İttifaqından istifadə etməklə ölkəmiz əleyhinə texribatları genişləndirməsi bölgəyə, xüsusilə Ermənistənə yaxşı heç nə vəd etmir.

Azərbaycanın razılığı əsasında ATƏT-in Minsk qrupu çərvivəsində vasitəcilik missiyasını erməni separatizmini dəstəkləmək prinsipi əsasında "yerine yetirən" Fransa 2020-ci il Vətən müharibəsindən sonra anti-Azərbaycan texribatları ilə dəhə da radikallaşıb. Fransa tərəfinin Azərbaycanı bərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaq, ölkəmizin Parisə qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampanyasına baxmayaq, tərəfimizdən hər zaman dialog qapıları açıq saxlanılib.

Fransa xüsusilə son 3 il yarımlı müddətində atdığı addımları ilə Azərbaycanla Ermənistən arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvəc verib. Bu fikirləri Xarici İşlər Nazirliyinin metbuat katibi Ayxan Hacızadə Fransanın ölkəmizdəki səfirinin geri çağırılması ilə bağlı yerli metbuat nümayəndələrinin suallarını cavablandırıb.

Mətbuat katibi diqqətə çatdırıb ki, Fransanın BMT Tehlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərif vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut etirib.

Fransada hakim partiyaların nümayəndələrinin təşəbbüs ilə bu ölkənin parlamentində ölkəmizə qarşı coxsayılı əsassız ittihamların, təhqir və təhdidlərin eks olunduğu, Azərbaycanın ərazi bütövlüğünü və suverenliyini sual altına qoyan və onlara xələl gətirən, keçmiş qondarma rejimi tərəfindən qərəbə edildiyini xatrladan Ayxan Hacızadə vurğulayıb ki, bu müddət ərzində Fransada mövcud azərbaycanofob mühitin neticəsi olaraq səfirliliyimə qarşı dəfələrlə hücumların edilmesi və səfirliliyin binasına zərər yetirilməsi, hökumət tərəfindən bu cür təxribatların qarşısının alınmaması, tədbirlərin görülməməsi rəsmi Parisin ölkəmiz əleyhinə təxribat kampanyasının tərkib hissələridir.

Eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı bərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır. Bununla yanaşı, Ermənistənən geniş şəkildə silahlanması həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydınlaşdır.

"Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid, təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görecəyini bir daha bəyan edir" söyləyən XİN sözçüsü vurğulayıb ki, Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipleri çərçivəsində qurulmasına təsəffür edir. Fransa səfirlərin çağırılmasını lazımlı bilirse, Azərbaycan da eyni addımı ata bilər.

Xuraman İsmayılovqızı

İnsan övladı olan yerde her şey var, deməkdir: yaxşı da, pis də. Necə deyərlər, yaxşı onsuza da bizimdir, pislərdən danışaq ki, bəlkə onları da yaxşıya çevire bilək. Beləliklə, bugünkü səhəbətimiz kişi və qadının, yəni ər-arvadın, bəzən uşaqları ilə birlikdə market-bazardan alış-veriş edib qayğıdarken defələrlə müşahidə etdiyimiz məsələdir: qadının bir əlinde ağır sellofan paket, digər əlinde isə uşaq, kişi isə əli cibində. Və yaxud da zənbillər qadının əlinde, kişi isə sadəcə uşağıın əlindən tutub. Əsla narahat olmur ki, mənim həyat yoldaşım ağır paketləri, zənbilləri daşıyır. Onun düşüncəsinə əsasən bunları qadın daşımmalıdır. Necə ki, ev işlərini qadın görür, uşağı gəzməyə aparır, tərbiyəsi ilə məşğul olur, gecə ağılayanda sakitləşdirir, yükü də o, daşımmalıdır.

Bu arada qadına hörmət edən, zərifliyinə saygı ilə yanaşan, evdə bütün işləri onunla birlikdə görən, hətta uşaq gecə oyananda belə onu həyat yoldaşı ilə birlikdə sakitləşdirən kişiləri də xatırladaq ki, sonra yazını oxuyanda bizi dən inciməsinlər. Bəli, çoxsaylı belə kişilər var. "Qadın nədir, ağır yük qaldırıdı nədir", - deyən, həyat yoldaşı ilə market-bazara gedərkən onu ağır yüklə atmağa əslə qoymayan, yeri gələndə uşağı da, yükü də özü daşıyan kişilər də var.

Yuxarıda da vurğuladığım kimi, yaxşı yaxşıdır, yaxşı olmayanlar-

Yük qadınının əlində, kişinin də əli cibində...



dan danışaq ki, bəlkə səhvlerinin nədən ibarət olduğunu dərək edib onlar da yaxşı olmağa çalışalar.

Yükü qadın, yoxsa kişi daşımmalıdır...

Dəfələrlə müşahidə etmişik ki, yükü qadına daşıtdıran kişilər var. Görmüşük ki, kişi marketdə ərəzaq dolu arabanı belə qadına sürdüür. Əli cibində cassaya yaxınlaşır. Burada isə ərəzaqları qadın paketlərə yığır, kişi isə yekəxana şəkildə pul kisəsini çıxarıır, ödəyir, vəssalam. Yükü daşıməq isə yene qadının üzərində qalır. Kişi əgər uşaq yanlarında olarsa, ya onu qucağına alır, ya da əlindən tutur, vəzifəsinin yalnız bundan ibarət olduğunu düşünürək.

Lakin kişi həyat yoldaşının ağır yük götürməsinə yol verməməlidir. Əksinə, uşağı qadına verib, yükü götürməlidir. Və yaxud da uşağıın əlindən qadın yapışmalı, yük çox olarsa, yüngülvari olandan birini də həyat yoldaşına kömək məqsədilə götürməlidir. Belə olan hal isə, hər kəs razılaşar ki, ən doğrusudur.

Onsuza da qadınlar cəfakesdir. Ailədə yükün ağırı həmişə onların çıynindədir. Kişilər yükün birini onlara verməsə belə, qadın həyat yoldaşına kömək etməyə can atacaq. Belə isə kişilər də canıyan olmayı, qadının evdə gün ərzində gördü-

yü işləri göz önüne getirməklə, onlara saygı ilə yanaşmalıdır.

Qadına pul verməyən kişilər...

Yükü qadına daşıtdıran kişilər dən səhəbət açmışkən, qadına pul verməyən kişilər dən danışmaq yerine düşer. Çünkü bu da qadına sayışlılığın bir terəfidir. Bir dəfə yaxın qohumlardan bir ər-arvadla sefərə çıxmışdır. Gördüm ki, qadın nə alırsa, ödənişi kişi edir. Bu, bəşadüşüləndir, bir yerde olanda, təbii ki, kişi ödəyə bilər. Lakin elə oldu ki, kişilər çayxanada oturmali, biz isə yenidən alış-verişə getməliydi. Bu an qadının qəribə bir tərəddüb keçirdiyini hiss etdim. Anladım ki, pul kişinin cibinde olduğu üçün qadın bu hala düşür. Belə olanda onun həyat yoldaşına dedim ki, zəhmət olmasa, yoldaşına pul ver, biz alış-verişə gedirik. Məhz mən deyəndən sonra sanki bu adama çatdı ki, doğrudan da, mənim yoldaşım pul olmadan nece alış-veriş edə bilər?..

Marketlərdə də tez-tez buna bənzər hallarla rastlaşmaq olur. Baxırsan ki, qadın nə almaq istəyir, həyat yoldaşından icazə alır. Çünkü pul ondadır...

Bir dəfə isə elə bir hadisə ilə qarşılaşmışam ki, əslə yadımdan çıxmır. Həyətə göyərti satan gəlmışdı, qapıbir qonşunun onunla

dialoqu diqqətimi cəlb etdi. Xanım deyirdi ki, sabah da gələcəksiniz, mən də göyərti almaq istəyirəm. Göyərti satan isə cavabında "sabah yox, o biri gün gələcəyəm", - dedi. Qonşu: saat neçədə gələcəksinizsə, deyin, mən də gəlib göyərti almaq istəyirəm. Göyərti satan qadın isə, nə üçün indi almırsan ki, dedi. Xanım cavab verdi ki, yox, yoldaşımı demədən ala bilmərem.

Bu hadisə belə də 10-12 il öncə olub. Lakin bu gün olubmuş kimi o hadisəni əslə unuda bilmirəm. Yəni bəzi kişilər bu qədər qəddarlırmı? Qadınlar bu qədər hüquqsuzdur? Qadın əgər evə adı göyərti almaq üçün də həyat yoldaşından icaza almalı olursa, buna həyat demək mümkündürmü?

Əslində isə ailədə bündə bir olmalıdır. Qadın da, kişi də gəlirini o bündə birleşdirməlidir. Və ay ərzində nə alınmalıdır, nə qədər pul xərclənməlidir, bunlar müəyyən edilməlidir. Qadın da, kişi də gelirə görə hərəkət etməklə əlavə xərcərə yol verməməlidir. Lakin bu demək deyil ki, kişilər maaşı ciblərinde gəzdirsən və yaxud da evə pul qoyması ki, həyat yoldaşları göyərti-cörək ala.

Eləcə də harasa sefər edəndə, market-bazara gedəndə də kişi ilə yanaşı, qadının da pul kisəsində müəyyən qədər pul olmalıdır. Bəzən elə olur ki, yuxarıdakı hadisədə olduğu kimi, alış-veriş ayrı-ayrı isti-

qəmətlərdə olur. Belə olan halda qadın heç nə ala bilməyəcək ki, yənində pul yoxdur.

Yəni bütün bunlar o qədər ince məsələlərdir ki, belə kişilər arada bir düşünməli və nəticə çıxarmalıdır: biz bunu düzgün edirikmi?

Market-bazar tanımayan kişilər

Hələ market-bazar tanımayan kişilər də var. Bəs bunlardan nə üçün səhəbət açmayaq? Ev işləri, uşağına bağçaya, məktəbə aparıbgötürməsi ilə yanaşı, market-bazar işlərini də həyat yoldaşına həvalə edən kişilər var. Onlar birdəfəlik ki, bazarın, marketin yolunu bilmirlər.

Qadın səhər uşağı birini məktəbə, birini bağçaya qoyur. Tər-qanın içərisində evə qayıdır. Evi sahmana salır, yemək hazırlayıır. Sonra da üz tutur bazara. Ağır yüklerlə evə qayıdır, onları yerbəyer edir.

Və bir dərəcədən hazırlanmış uşaqların ardınca gedir. Kişi isə axşam işden qayıdır, əynini dəyişir, eyleşir televizorun üzerinde. Qarşısına yemək, çay gəlir. Bu arada uşaqlar səs-küy salanda, "ay qız, istirahət edirəm axı, uşağın sesini kəs də", - deyir. Görəndə ki, yox, evdə narahat olur, "yaxşı mən bir çıxm, fırınlan, gəlim", - deyir Və gedir ya çayxanaya, ya da idmanaya, filana. İki-üç saatdan sonra gelir. Bu da onun bir günlüğü həyatı...

Bele kişilərin ən acinacaq tərəfi isə olur ki, alış-verişdən xəbəri olmaya-olmaya hələ üstəlik pulun çox xərclənməsi davasını da edirlər. Qadın dillənənde isə, "məgər bu, mənim vəzifəmdir, vəzifənin nə olduğunu niyə bilmirsən", deyirler...

Qarşılıqlı hörmət uzunömürlü ailədir

Bəli, əslinə gəlincə, kişi və qadın cəmiyyətdə də, evdə də eyni hüquqlara malikdir. Onlardan heç birinin haqqı yoxdur ki, bu hüquqları nəzərə almasın. Birləşdə həyat yoluna çıxan, bir evdə yaşayın iki insan əl-ələ verib həyatı gözəl yaşaymalıdır. Həyat isə o zaman gözəl olur ki, insanlar bir-birlərini anlaya, hörmət bəsleye bilir.

Or və arvad ən birincisi, bütün məsələlərə insani hisslerle, yeni qarşılıqlı saygı göstərmək yanaşmalıdır. Qarşılıqlı hörmət olmayanda, bax, yuxarıda sadaladığımın hər biri tez-tez baş verir: kişi qadına saygı ilə yanaşır, uşağı da, yüksü də ona daşıdır, pulu cibində saxlayıb qadını xoşagelməz vəziyyətdə saxlayır, qadının bir dəstə göyərti belə almağa hüquq, hem də pulu olmur, evdə bütün işlər qadının üzərinə yüklenir və sair. Belə olan halda isə söz-səhəbət yaranır, narazılıqlar meydana çıxır. Söz-səhəbət olmaması üçün qadın sus-

duqda isə istər-istəməz ürəyində həyat yoldaşına qarşı soyuqluq yaranır. Çünkü həyat yoldaşının ona saygı duymaması onu içdən yaraları.

Hörmətin qarşılıqlı olması isə uzunömürlü ailə deməkdir. Boşanmaların kulminasiyada olduğu bir dövrən öten illərə baxıdında orada özünə "Qızıl toy", "Brilyant toy", "Gümüş toy" edən ailələri görürük. Bilirsiniz, o ailələr ne üçün belə uzunömürlü ola biliblər? Çünkü saygı, hörmət olub o ailələrdə. Ər beli götürəndə, qadın dirmişi götürüb, qadın ləyəni götürəndə, kişi vedrəni götürüb, qadın yemək hazırlayanda, kişi uşağı sakitləşdirib. Kişi arvadına həmişə xərclik verib, qadın isə o xərcliyi özüne deyil, evdə bir çatışmayana xərcləyib. Bazara da bir gediblər, toya da, yasa da. Birlik olublar ki, dırrikleri də olub.

Bəs biz bu qədər gözel ailə dəyərlərindən nə üçün pay almayaq? Ala bələrik, o zaman ki, yaxşı düşünlər, evimizdən, ailəmizdən, bir-birimizdən hörməti, saygıni əsirgəməyək ki, ömr yolu bizlər üçün xoş və yaddaqalan anılarla ölüb keçsin. Sona qalan gözəl xatirələrimiz olsun ki, həmin xatirələr dünəndən bize qalanlar kimi, bizdən də sabaha qalsın...

Mətanət Məmmədova

Əli Kərimli dağıdıcı müxalifətin "qrant yeyən" dəlləli hesab olunur

AXCP sədrinin xəsisliyi partiya daxilində ciddi narazılıqlar yaradıb

Tarixi gerçekliklərə nəzər yetirdikdə, qisa və birmənali şəkildə demək olar ki, Azərbaycan heç zaman indiki kimi güclü və qüdrəti olmayıb. Buna görə Fətəh Sərkərə, Prezident İlham Əliyevə min dəfələrlə təşəkkürərə olsun. Məhz Onun müdrik, uzaqqorən diplomatik siyasi bacarığı, hərbi komandanlığı sayəsində Azərbaycanın 30 il erməni işğalı altında olmuş torpaqları 44 günlük Vətən Müharibəsi ilə azad edildi, sonrakı mərhələdə separatçılar Xankəndidən və etraf ərazi-lərdən təmizləndi, nəhayət, aprelin 19-da Qazağın işgal altında olan 4 kəndi Azərbaycana qaytarıldı, bununla yanaşı, Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya hərbi kontingentinin ərazi-dən çıxarılmasına başlanılıb. Bütün bunlar Azərbaycanın böyük gücünün və qüdrətinin göstəricisidir. Hem də tarixi, hərbi, siyasi zəfərlər təsdiq olundu ki, bu gün Azərbaycanın qarşısında dura bilecək qüvvə yoxdur, ölkəmiz istənilən güc mərkəzini qısa vaxtda məhv edib sıradan çaxartmaq qüdrəti-ne malikdir. Ona görə də müəyyən texribatçı qrupların, mərkəzlerin Azərbaycanın uğurlarına qarşı qısqanlıqla yanaşıb, aradıbir zəncirdə olan it kimi boş-boşuna hürmələri mənəsiz və cəfeng hürməkdən başqa bir şey deyil. Belə demək olar ki, "it hürər karvan keçər". Düzdür, ağız-ağıza verib Azərbaycana qarşı hüreñlerin arasında saçı özümüzdən olan baltaların da olmasının müəyyən qədər təccüb və təəssüf doğurur. Lakin dərinə gedib aydınlaşdırıldıqda məlum olur ki, sapı özümüzdən olan baltaların dolanışı və yaşayışları həmin mərkəzlərin ayırdıqları maddi teminatdan çıxır, o zaman hər şey aydın olur. Başa düşürsen ki, dağıdıcı müxalif ünsürlər mehz pula-pəraya şirniyib ciziqlərindən çıxıb, yolu-nu azanların sırasına qoşulublar. Təbii ki, hər hansı siyasi partiyanın xarici ölkədən maliyyələşməsi qadağandır, bu, hüquqi məsuliyyət yaradır. Baxmayaraq ki, Ə.Kərimli, C.Həsənli müəyyən hallarda xaricdən əldə etdiyi maliyyə vesaitinin esas mənbəyini gizlədir. Lakin görünən dağa ne bə-lədçi? Hər kəs bilir ki, AXCP, Müsavat, Milli Şura ABŞ-in və Avropanın qarantlı dairələrinin ayırdığı maliyyə vesaiti hesabına hay-küy qaldırıb, ölkəmizin maraqlarına zərər vurmağa çalışırlar.



"Xarici agentlər haqqında qanun" qəbul edilsə, Əli Kərimli və Cəmil Həsənli siyasetdən gedəcəklər

Belələrinə qarşı sərt cəza tədbirləri görülməlidir. Əminliklə demək olar ki, "Xarici agentlər haqqında qanun" qəbul edilməsi Əli Kərimli, Cəmil Həsənli, İlqar Məmmədov, Arif Hacılı və onların trollarının sosial şəbəkələr üzərində müəyyən qüvvələrə agentlik etmələrinin qarşısı alınar. Onlar ən azı məsuliyyətlərini dərk edər və qanunun sərt şəpalağının onlara deyə bilecəyini başa düşərlər. Təbii ki, ifşa olunmaları ilə sözügedən məxluqlar siyasi məzhəkələrini dayandırmalı olacaqlar. Əks halda onları uzun müddətə azadlıqdan məhrumetmə cəzası gözleyə bilər. Nəzərə almaq lazımdır ki, hazırda ən çox qrant alan siyasi təşkilat AXCP-dir. Yəni, Ə.Kərimli dağıdıcı müxalifətin "qrant yeyən" dəlləli hesab olunur. Her ay o müxtəlif xarici ölkələrdən maliyyə yardımçıları alır. Düzdür, Ə.Kərimli aldığı xarici qrantlardan etrafındakı trollarına qəpik-quruş verir. Ancaq son vaxtlar AXCP-dəki bəzi trollar aylıq maaşlarının kəsilməsində ödənməyib, Ə.Kərimliyə etiraz etməye başlayıblar. Hətta məsələn gün AXCP idarə Heyətinin toplantısında da müzakirə olunub. Trolla-bası İlham Hüseyn dostlarının narazığını Ə.Kərimlinin diqqətinə çatdırır. Ə.Kərimli isə mitinq öncəsi partiya daxilində qalmaqalların yaranmasını arzu etmediyindən İ.Hüseyn problemini qısa müddətə aradan qaldıracğına vədinə verib. Lakin bu sözler İ.Hüseyni qane etməyib və xəberdarlıq edib ki, azaldılan aylıq maaşların ödənilməsə, o zaman mitinqə qatılmadıqdan imtina olunacaq. Məhz bu cür ultimativ xəberdarlıqlıdan sonra Ə.Kərimli idarə heyətinin iclasını yarımcı kəsərək, kiməsə zəng etmək üçün qarşı otağa keçib. Bu cür hallar onu deməye əsas verir ki, Ə.Kərimlinin etrafında olanlar yalnız pula alude olanlardır. Təbii ki, pul olmayacaq və ya aylıq razi-laşdırılmış ənənəvi ödənişlər azaldı-laçağı halda trolların AXCP-də qalması mümkün olmayacaq.

Əli Kərimli trollarının maaşını azaldıb

Analoji qanun Azərbaycanda da qəbul edilsə, Əli Kərimli, Cəmil Həsənli, İlqar Məmmədov, Arif Hacılı və onların trollarının sosial şəbəkələr üzərində müəyyən qüvvələrə agentlik etmələrinin qarşısı alınar. Onlar ən azı məsuliyyətlərini dərk edər və qanunun sərt şəpalağının onlara deyə bilecəyini başa düşərlər. Təbii ki, ifşa olunmaları ilə sözügedən məxluqlar siyasi məzhəkələrini dayandırmalı olacaqlar. Əks halda onları uzun müddətə azadlıqdan məhrumetmə cəzası gözleyə bilər. Nəzərə almaq lazımdır ki, hazırda ən çox qrant alan siyasi təşkilat AXCP-dir. Yəni, Ə.Kərimli dağıdıcı müxalifətin "qrant yeyən" dəlləli hesab olunur. Her ay o müxtəlif xarici ölkələrdən maliyyə yardımçıları alır. Düzdür, Ə.Kərimli aldığı xarici qrantlardan etrafındakı trollarına qəpik-quruş verir. Ancaq son vaxtlar AXCP-dəki bəzi trollar aylıq maaşlarının kəsilməsində ödənməyib, Ə.Kərimliyə etiraz etməye başlayıblar. Hətta məsələn gün AXCP idarə Heyətinin toplantısında da müzakirə olunub. Trolla-bası İlham Hüseyn dostlarının narazığını Ə.Kərimlinin diqqətinə çatdırır. Ə.Kərimli isə mitinq öncəsi partiya daxilində qalmaqalların yaranmasını arzu etmediyindən İ.Hüseyn problemini qısa müddətə aradan qaldıracğına vədinə verib. Lakin bu sözler İ.Hüseyni qane etməyib və xəberdarlıq edib ki, azaldılan aylıq maaşların ödənilməsə, o zaman mitinqə qatılmadıqdan imtina olunacaq. Məhz bu cür ultimativ xəberdarlıqlıdan sonra Ə.Kərimli idarə heyətinin iclasını yarımcı kəsərək, kiməsə zəng etmək üçün qarşı otağa keçib. Bu cür hallar onu deməye əsas verir ki, Ə.Kərimlinin etrafında olanlar yalnız pula alude olanlardır. Təbii ki, pul olmayacaq və ya aylıq razi-laşdırılmış ənənəvi ödənişlər azaldı-laçağı halda trolların AXCP-də qalması mümkün olmayacaq.

İLHAM ƏLİYEV

"Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır"

"İqtisadi maraqların təmin olunmasının nəticəsi olaraq, etraf mühitin çirkəndirilməsi, təbii ehtiyatların tükənməsi, təbii mühitin dağıdılması kimi problemlərə yol açılıb. Statistik məlumatə göre dünyada hər il adambaşına 20 tondan çox tullantı düşür. Çirkəndirmələr və sürətli sənaye inkişafı atmosfer havasının dəyişməsinə, yer kürəsinin qızmasına səbəb olur". Bu sözleri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib. Deputat bildirib ki, bu gün yer kürəsindəki, istileşmə təqribən 1 faizdi, en pisidə oru ki, bunun 75 faizi son 10 ilə təsadüf edir: "Alimlərin hesablamalarına görə yer kürəsində istileşmə 10-15 dərəcə artsa dünyamız məhv olacaq. Bu temple bu dəhşətli proses 150-200 ilə tamamlanacaq."



Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır. Məhz bu cəhətdən ekoloji təhlükəsizliyin təmin edilməsi daha çox millətlərarası, beynəlxalq bir seciyyə daşıyır. Ekoloji təhlükəsizlik probleminin tədricən ümumdünya problemine çevriləməsi dünya ictimaiyyətinin problemi həll etmək üçün bir araya gəlmələrini vacib etdi ki, bu da ölkələr arasında beynəlxalq əməkdaşlığın yeni istiqamətlərinin yaranması və inkişafı ilə nəticələndi. Ətraf mühitin beynəlxalq hüquqi mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi BMT-nin əsas funksiyalarından birinə çevrildi.

Ətraf mühitin qorunması, təbiətdən, yeralı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması bütün dünyada olduğu kimi ölkəmizdə də əsas prioritetlərdir. Belə problem və məsələlərin həlli bir sıra qanun-vericilik və hüquqi aktlarla tənzimlənir. Məsələn, Azərbaycanın Konstitusiyasında sözügedən hüquq sahesi bir neçə maddə və müddəalarla öz əksini tapıb. 39-cu madde hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququnu tənzimləyir. Qeyd edək ki, ölkəmizdə ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını "Azərbaycan Respublikasının Qanunu" müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərləri təsirinin qarşısından alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunu-lğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədile cəmiyyətə təbiətin qarşılıqlı əlaqəsini tənzimleyir.

Unutmamalyıq ki, insan təbiətin kiçik bir parçasıdır. Bizim yaşayışımız da, sağlamlığımız da təbiətlə bağlıdır. Dünyamızın sabahı və gələcəyi biz insanlarla bizi əhatə edən təbiətin vəhdətindən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu tarazlıq pozularsa nələr baş verdiyini düşünmək gərəkdir. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorunmalıdır. Təbiət həm də bizim həyatımızı gözəlləşdirək bize böyük sevinc bəxş edir. Quşların oxuması, çayların şirliyi, meşələrin şirin piçiltisi insana dinclik verir. Biz yorğun olanda, sevincli, kədərli olanda belə təbiət qoyundan rahatlıq tapırıq. Əgər biz təbiəti məhv etsək, ona qayğı ilə yanaşmasaq, özümüzü, öz sağlamlığımızı məhv etmiş olarıq. Hər bir insan təbiəti qorunmalı və qayığını çəkməlidir".

Səbinə Hüseynli



FELİYƏTON

Nə, ilin bu "zerkalrı" günü-
24.04.2024 də gəlib yetişdi.
Xoş geldi, səfa gətirdi.
Söhbət bunda deyil. Yer öz oxu
üzərində fırlanır, günləri də bir-bi-
rinin ardınca gətirəcək də, kim
buna qarışa bilər ki...

Söhbət ondadır ki, 25.04.2024-cü il tarixdən ölkədə bəzi yerləri gezib öyrənək lazımdır ki, bir gün əvvəl-24.04.2024-də:
- ölkədəki doğum mərkəzlərində, evlərində keysəriyyə əməliyyatı ilə neçə uşaq dünyaya gəlib;
- ölkədəki restoranlarda neçə nişan mərasimi keçirilib;

- ölkədəki restoranlarda neçə toy olub;
- ölkədəki nikahın qeydiyyata alınması şöbələrində neçə nikah bağlanıb;
- ölkədə neçə qədər avtomobil satışı olub;
- ölkədə neçə adamın ad gündündür;
- ölkədəki şirniyyat evlərində neçə tort sıfarişi olub;
- ölkədəki gül mağazalarında neçə gül sarılıb;
- ölkədə neçə nəfərin nikah ildönümüdür;
- ölkədə neçə nəfərin toyunun ildönü-mü gündündür;
- ölkədə neçə nəfərin nikaha daxil ol-

24.04.2024

masının ildönümüdür;

- ölkədə neçə nəvəsi ilə, neçə ana, neçə ata oğlu-qızı ilə bir gündə ad gününü qeyd edir;

- ölkədə neçə uşağın bürcü dəyişik düşüb;

Ha, ele ki, bunların statistikasını apa-ra bilib, rəqəmlərdən gözü başına çıxanlar olacaq, onda onu da anlayacağıq ki, hə, biz necə böyük bir psixoloji sindromda düşçər olub örüm sürməkdeyik."zerkalı" sindromuna. Nəzər salsaq, həm də illər öncədən...

Nə deyək, Allah şəfamızı versin!

Mətanət Məmmədova

"Rusiya və Azərbaycan liderləri dünyaya sağlam əməkdaşlıq nümunəsi nümayiş etdirirlər"



Rusya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov "Moskva-Baku" portalına müsahibəsində İlham Əliyevin yenidən prezident seçildikdən sonra Rusiyaya ilk səfəri faktını və Rusiya və Azərbaycan liderlərinin görüşünün nəticələrini dəyərləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- **Leonid İvanovic, liderlərimizin yenidən seçilməsindən sonra İlham Əliyevin Rusiyaya səfəri faktını necə dəyərləndirir? Bu səfərin Rusiya Federasiyasının xarici siyaseti üçün nə kimi əhəmiyyəti var?**

- Azərbaycan Prezidentinin Rusiyaya səfərinin həm Moskvadan, həm də gördüyü kimi Bakının xarici siyaseti üçün mühüm əhəmiyyəti var. Səfər Əliyevin yenidən dövlət başçısı seçildikdən sonra ilk xarici səfərlərindən biri olub. Onu da demek olar ki, İlham Heydərovic Rusiya prezyenti Vladimir Putinin yeni müddətə yenidən seçildikdən sonra onun görüşdüyü ilk liderlərdən biri oldu. Bu faktlar Rusiya ilə Qərb arasında qlobal münaqişənin hökm sürdüyü bugünkü şəraitdə ölkəmizin kollektiv Qərb tərefindən meruz qaldığı təzyiqlərə görə mü hüüm əhəmiyyət kəsb edir. Bu, xüsusilə ona görə vacibdir ki, Qərb bu gün Cənubi Qafqaza, əsasən de Azərbaycana fəal şəkildə təzyiq göstərir. Bize də problem yaratmaq üçün Zaqqafqaziyada müxtəlif "alətlərdən" istifadə edir. Yeni, Rusiya qonşuları üçün ümumi təhdid və çağırışları var. Əliyevin səfəri isə, fikrimcə, digər məsələlərlə yanaşı, Azərbaycan liderinin Rusiyaya qarşı simvolik jesti, Rusyanın Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyə verdii töhfəni müsbət qiymətləndirməsi oldu. Bunu liderlər görüşün əvvelində açılış nitqində açıq şəkildə bəyan ediblər. Bölge də təhlükəsizlik məsələsi və Rusyanın bu təhlükəsizliyə töhfəsi gündəmin mərkəzində idi. Və Azərbaycan Prezidenti qeyd etdi ki, regionda təhlükəsizlik məsələlərinin həllində razıdır. Qərb oyunçuları indi Ermənistandan istifadə edərək Cənubi Qafqaza girib siyasi və herbi cəhətdən möhkəmlənməyə çalışırlar. Ermənistən hakimiyətinin özü Qərbdən idarə olunur. Bu isə müəyyən dərəcəde regionda təhlükəsizliyə təhlükə yaradır.

Eyni zamanda, görürük ki, İlham Əliyev ölkənin milli maraqlarını ardıcıl müdafiə edir və onun büntəti siyaseti bu məntiq üzərində qurulub. O, nə etdiyini bilir və heç vaxt öz prinsiplərinə xəyanət etmir. Vladimir Putin və İlham Əliyev həqiqətən dostdurlar, bir-birlərini başa düşürler və milli maraqların qarşılıqlı müdafiəsini başa düşürler və bu yanaşma ya hörmət edirlər. İlham Əliyevin Rusiyaya qarşı çox mehriban münasibəti var. O isə başa düşür ki, Rusiya yaxın qonşudur və ele dövlətdir ki, onunla əvvəlcədən konstruktiv, qarşılıqlı faydalı əlaqələr qurmaq lazımdır.

İlham Əliyev səfəri ilə nümayiş etdirdi ki, Rusiya üçün indiki çətin vaxtlarda belə, Moskva ilə əlaqələr Bakının strateji istiqamətidir. Axi Rusiya ilə açıq şəkildə qarşılıqlı əlaqədə olan, reğbət nümayiş etdirən hər kəs Qərbin təzyiq obyekti ne əvərdir. Düzdür, Azərbaycan bunsuz da həmişə Qərbin xüsusi təzyiqinin obyekti olub. Azərbaycan lideri kime arxalanacağını, ki mə güvənməməli olduğunu anlayan təcrübəli siyasi mübarizdir. Vladimir Putin de başa düşür ki, Azərbaycan bele çətin vaxtlarda, dünyanın dəyişdiyi, yeni çoxqütbüdü dönya qurulduğu, suverenlik uğrunda mübarizənin getdiyi vaxtlarda Rusiyaya münasibətdə şəffaf, konstruktiv şəkildə yanaşmaqla ona arxalana və gələcək üçün uzunmüddətli strateji əməkdaşlıq qura bilər.

Müəyyən dərəcədə bizim dönyada siyasi proseslərin inkişafı və prioritetləri ilə bağlı ümumi qiymətləndirmələrimiz var. Azərbaycan bəzi qonşularımızdan fərqli olaraq qısamüddətli maraqlar güdmür. Bu, Azərbaycan üçün qeyri-adi haldır. İlham Əliyevin yeni Azərbaycanı həmişə irəliyə doğru strateji baxış taktikasını seçilir. Və bu düzgün yanaşmadır.

Bütün qeyd olunanlarla əlaqədar olaraq, Əliyevin səfəri çox simvolikdir. Görürük ki, sözünün sahibi, qlobal düşüncəli insanlar da var, dərhal mənfəət əldə etməyə çalışanlar da var, xəyanət edənlər da. Əliyev heç vaxt vədlərə uymayıb, heç vaxt kiməsə boyun əymeyib, lakin mən bunu Ermənistən rəhbərləri haqqında deye bilmərəm.

Kremlin Putin və Əliyev arasında Baykal-Amur magistrallının veterənləri ilə görüşünü təşkil etməsi

də yüksək səviyyədə ikitərəflə əlaqələrdə çox mühüm rol oynayır. Bu, bildiğiniz kimi, BAM-in tikintisine rehbərlik edən Heydər Əliyevi Əliyevə qarşı belə yaxşı insani, hörmət jesti idi. Heydər Əliyev bu sahədəki işini bənzərsiz yerine yetirdi, bununla da tarixə düşdü. Bununla da Moskva Azərbaycanla münasibətlərə nə qədər böyük dəyər ver-



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

*Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə
"İctimai və dövlət maraqlarının müdafiəsi"
istiqaməti çərçivəsində hazırlanıb*

müəyyən edir. Odur ki, Qərbin diktatöründən və sifir öz maraqlarını ki məsə diktə etmək cəhdərindən el çəkməyin vaxtı çatdığı bir vaxtda Rusiya və bir çox başqa dövlətlər üçün strateji layihə kimi "Şimal-Cənub"dan danışmaq olar.

Qərbin keçmiş "tərefdaşları" tərefindən Rusiya üçün əvvəller qurulmuş tədarük zəncir-lərinin bloklanması bizi bizi zərər qarşılıqlı fəaliyyətə və əməkdaşlığı inkişaf etdirməyə hazır olan dövlətlərə yönəlmüş suveren layihələrə həyata keçirməyə sövg

etdi. "Şimal-Cənub" əslinde çoxdan davam edən layihədir və indi hazırkı beynəlxalq şəraitdə nəhayət ki, tam həyata keçirilmək imkanı var. Biz qlobal cənuba diqqət yetiririk. Bu, Rusyanın, Azərbaycanın və digər regional və region-dankənar oyunçuların maraqlarına cavab verir.

İlham Əliyevin Moskvaya səfəri və onun nəticələri, liderlərin görüşündə deyilənlərin hamısı Rusiya və Azərbaycanı münaqişəyə sövg etmək cəhdlərinə aydın cavab oldu. Və bunu etmek isteyənlər az deyil. Vladimir Putin və İlham Əliyev nümayiş etdirildilər ki, istənilən bu cür cəhdərənə ugursuzluqla nəticələnib və bundan sonra da iflasa uğrayacaq. Rusiya ilə Azərbaycan arasındaki münasibətlər strateji tərefdaşların, müttefiqlərin, bir-biri üçün əhəmiyyətli olan dövlətlərin münasibətləridir. Vladimir Putin və İlham Əliyev Moskvada birgə qlobal strateji layihələr üçün qarşılıqlı dəstəyi və vəktor simvolik olaraq təsdiqlədilər

- Bu gün Azərbaycan Prezidentinin Administrasiyası bəyan edib ki, Rusiya və Azərbaycan liderləri Rusyanın Bakı və İrəvanın sülh müqaviləsinə doğru hərəkətinə töhfəsinə müzakirə ediblər. Bu yaxınlarda Bakı və İrəvan sərhədlərinə delimitasiyası prosesinə başlamaq barədə razılığa gəliblər. Siz bu barədə nə düşünürsünüz?

Təbii ki, Ermənistən-Azərbaycan münaqişəsinin həlli, Cənubi Qafqazda sülhün bərərər olmasına Rusyanın çox böyük töhfəsi olub. Moskva isə 2020-ci ilə Rusiya, Azərbaycan və Ermənistən liderləri tərefində üçterəflə bəyana-tın imzalanmasından bu yana bütün illər erzində bu sənədi nəinki tam şəkildə həyata keçirib, əksinə, hər zaman digər tərəflərin razılaşmaları yerinə yetirməsini təmin etməyə, Bakı və İrəvan arasında danışıqlar üçün platformalar təqdim və təklif etməyə çalışıb. Bu gün de biz mütəmadi olaraq sülhə doğru dialoqa və tərəqqiyə hər cür yardım göstərməyə hazır olduğumuzu bə-

yan edirik. Biz Qərbin Zaqqafqaziyadakı vəziyyəti manipulyasiya etmək və bir tərəfdə oynamaq cəhdərindən narahat olmaya bilmərik. Təbii ki, bu, Bakını da narahat edir.

Bakı ilə İrəvan arasında delimitasiya prosesinin başlanması ilə bağlı razılaşmalaşma gelince, mənca, bu işi sakit və mərhələli şəkildə həyata keçirmək lazımdır. Çətindir, bu, təbii ki, onu pozmaq cəhdərindən narahat olmaya bilmərik. Bəs, bu, Bakını da narahat edir. Bakı ilə İrəvan arasında delimitasiya prosesinin başlanması ilə bağlı razılaşmalaşma gelince, mənca, bu işi sakit və mərhələli şəkildə həyata keçirmək lazımdır. Çətindir, bu, təbii ki, onu pozmaq cəhdərindən narahat olmaya bilmərik. Delimitasiya prosesi mürekkebdir. Bu həm siyasi, həm de hərbi böhranlarla müşayiət oluna bilər. Təəssüf ki, bunu bir gecədə etmək mümkün deyil. Ona görə de hər iki tərəf sebirli olmalı və bunun xalqlara fayda verəcəyini anlayaraq yene də sülhə doğru getməlidir. Müqavilələrə ciddi əməl edilməlidir. Fransızlardan və ya amerikalılardan hansısa yardım almaq cəhdərli heç bir sülhə getirib çıxarmayacaq. Biz bunu çoxdan müşahidə edirik. Və eger bəzi siyasetçilər Qərb vasitəciliyinə üz tuturlarsa, bu o deməkdir ki, görünür, onlar razılaşmalaşma səmimi və vicdanla əməl etmək istəmir. Daha doğrusu, Qərb vasitəciliyin köməyi ilə elektrik xətlərini çəkmək isteyirlər. Azərbaycan və Ermənistən özləri birbaşa sülh prosesində iştirak etməlidirlər. Mən görürəm ki, Azərbaycan həmişə müqavilələrə vicdanla əməl edib.

- Bu yaxınlarda bizə dediniz ki, mayın əvvəlində Bakıya səfər edəcəksiniz. Səfərin gündəliyi nədir?

- Mayın 1-3-də Bakıda "Sülh və qlobal təhlükəsizlik namine dialoq: əməkdaşlıq və qarşılıqlı fəaliyyət" adlı VI Ümumdünya Mədənaltı-lerarası Dialoq Forumu keçiriləcək. İştirak edəcəyimiz forum çərçivəsində parlamentlərərə platforma fəaliyyət göstərəcək. İndi biz Rusiya və Azərbaycan üçün vacib olan "Şimal-Cənub" irimiqyaslı nəqliyyat-logistika iqtisadi layihəsi haqqında danışdıq. Lakin ölkələrimizi humanitar sahədə, xüsusən də mədəniyyət sahəsində çoxlu ümumi cəhətlər var. Bizi ümumi keçmiş bağlayır və biz bu tarixi itirməmişik.

Azərbaycan həmişə Şərqi mədəniyyət mərkəzi olub. Müsəlman Şərqində ilk balet və ilk opera bura-da yaradılmış, müsəlman Şərqində ilk dəfə olaraq qadın hüquqları burada verilmişdir.

Ona görə de biz bu forumda mədəniyyətlərərə dialoq davam etdirəcəyik və MDB çərçivəsində parlament platformasından səmərəli qarşılıqlı fəaliyyət üçün, o cümlədən qanunvericilik qərarlarının qəbulu baxımından istifadəyə dair təkliflərimizdən danışacaqıq.

Tərcümə - Elçin Bayramlı



Qeydiyyatda olmaq pay hüququndur?



AÇIQLANDI

"Hər hansı mənzilə qeydiyyatda olmaq həmin sakine pay hüququ vermir. Vətəndaş bu halda yalnız həmin mənzildə yaşamaq hüququna malik olur". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib. Fariz Əkbərov sözlərinə belə davam edib: "Əger ev sahibi vətəndaşı qeydiyyata alarsa, həmin vətəndaşın yalnız istifadə hüququ yarana bilər. Sadəcə, həmin evdə qeydiyyatda olur. Qeydiyyata düşmüş şəxsin məlki hüququ yaranır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il Qərarına əsasən kompensasiyanın məbləği davamlı surətdə və müəyyən müddət daxilində əvvəlki mənzilə xas olmuş şəraitle müqayisədə oxşar yaşamaq imkanı verir.

Ev sahibi qeydiyyatda olan şəxsi yalnız məhkəmə ilə çıxara bilər. Məhkəmə yolu olmadan inzibati qaydada şəxsi qeydiyyatdan çıxara bilməz. Şəxs özü başqa ünvana qeydiyyata düşməlidir ki, həmin ünvandan qeydiyyatdan çıxmış sayılınsin.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayış şəxslərin üçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifelərinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağrış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaya istəyen vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almmalıdır".

Ayşən Vəli

"Xarici dil məcburiyyət halı alıb, bu, yaxşı deyil"

MÜNASİBƏT

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bildirilib ki, magistratura səviyyəsində danışq bloku imtahani tətbiq oluna bilər. Doğrusu, sözügedən yeniliyin ele də tərəfdarı deyiləm və bunun müəyyən problemlər yaradacağıını düşünürəm. Dövlət İmtahan Mərkəzinin qəbul qaydalarını çətinləşdirməsi telebə olmaq istəyənlərin müxtəlif programlara müraciət edərək rahat şəkildə xaricdə təhsil almağa üstünlük vermələrinə getirib çıxarıcaq. Xarici dildə danışığın imtahana salınması o zaman ağlatan qərar olar ki, ümumi təhsil məktəblərinin məzunlarının en azı 50 faizi xarici dil bilgisinə sahib ola bilsin. Magistraturaya qəbul olmaq istəyən ali məktəb məzunlarının ise en azı 70 faizi ali məktəb auditoriyasından xarici dili öyrənib çıxa bilsin". Bu sözləri SİA-ya danışan tehsil eksperti Rizvan Fikrətoğlu deyib. "Daha aydın desək, DİM-in abiturientlər və tələbələrdən təhsil müddətində alıqları bilikləri tələb etməsi daha düzgün. Məzuna, abituriyentə "zəhmət çekib öyrənəyin" və ya "hazırlığa get, öyrən" demek de düzgün olmaz. Hər yeniliklə repetitorları, kursları, "Əlabbasın" torbasını genişləndirəcəksə, bu, inkişaf deyil. Azərbaycan vətəndaşının mövcud dil problemini həle orta məktəbdən başlayaraq həll etmək lazımdır. Sual olunur, bizdə orta və ali məktəblərdə xarici dil hansı səviyyədə öyrənilir? Ali məktəbdə öyrədilmiş, orta məktəbdə ise orta səviyyədən bir az aşağı öyrənilir.", - deyə o əlavə edib. Ekspertin fikrincə, şəxs bakalavr və magistraturaya qəbul olmaq istəyirse, xarici dildə danışmaq, tənqidi mühakimə yürütmək qabiliyyəti olmalıdır: "Amma danışq səviyyəsində xarici dildən imtahan götürmək nəyə lazımdır? Bu hansı bacarığı ortaya qoyur? Bütün bunlar əngəldir, bariyerdir. Xarici dildən imtahan olar, amma bunu yüksək səviyyəyə qaldırmaq lazımdır. Biz o qədər xarici dil aludəcisi olmuşuq ki, sanki öz dilimizi unutmuşuq. Baxın, hər 100 nəfərdən, ən azı 90-ni sosial şəbəkədə status yazarkən, öz dilimizdə nə qədər səh-vilər buraxır. Amma xarici dildə o qədər səhvler etmir. Öz dilimizin kölgədə qalması mənfi haldır. Hətta deyərdim ki, magistraturaya qəbulda suallar ixtisas üzrə olsun. Kimin neyine lazıim riyazi məntiq, nəzəri informatika, dəbdəbəli xarici dil? Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil".

ELAN

4 sayılı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş "Benovshe-C" MMC-ye məxsus 00202240 nömrəli Merkuri-130F-01 kassa aparatı itdiyi üçün etibarsız sayılır.

"SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN
6 aylıq 79.20 AZN
1 illik 158.40 AZN

ABUNƏCİLƏRİMİZİN
XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı,
təbrik və başsağılıqlarınızı
dərc etməyə hazırlıq!

"Bu məsələdə insandan insana fərq var"

PSİKOLOQ FİKİRİ

Günümüzdə bir çox insanlar var ki, onlar da "marka xəstəliyi" var. Belə ki, bu şəxslər corabına qədər marka almağı özürləne məqsəd qoyub. Bəs, bunun altında hər hansı psixoloji səbəb yatırı? Bu özgüvensizlikdən irəli gelir? SİA mövzu ilə bağlı psixoloq Zeynəb Eyyubovanın fikirlərini öyrənib. Onun sözlərinə görə, bu məsələdə insandan insana fərq var: "Əger şəxsin aylıq qazancı imkan verirse və o bütün öhdəliklərini, lazımi əşyalarını, geyimlərini, parfümünü və baxımını marka üzərindən edə bilirsə, bu pis bir şey deyil".

Psixoloq sözlərinə belə davam edib: "Biz kimisə ya pulun var deyə qınaya bilmərik. Əger şəxs aydan-aya dolanışığını çatdırı bilmirsə və ya problemlidirsə və yaralarımız çoxdurursa, amma sırf marka geyimlər istəyirse, bu öz güvensizliyindən yox, kiməsə özənməkdən irəli gelir. Yəni, kimdənse geri qalmamaq üçün bunu edir. Əslində markanı daha çox özgüvensizlər geyinmir. Markaların geyimlərinə baxsanız çox sadə və sıradan paltarlar olur. Sadəcə orada hansısa bir şəkilin, emblemən qoyuluşu ilə markanın olduğunu bilinir. Yəni, deməzdim ki bu özgüvensizliyə görədir".

Ayşən Vəli



Baş redaktor:
Bəhrəz Quliyev
Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.
Şəhadətnömrə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
"ƏLİNÇƏ" AZƏRBAYCAN XƏYRİYYƏ
CƏMIYYƏTİNİN ORQANI.
QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi
ilə müəllifin mövqeyi
üst-üstə düşməyə biler.

**Qəzet bazar və
bazar ertəsində
başqa hər gün
nəşr olunur**

Tiraj: 3200